



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 27 aprel 2017-ci il Cümə axşamı № 88 (6702) Qiyməti 60 qəpik

Gündəm

Əli İnsanov daha 7 il həbsdə saxlanılacaq - məhkəmə hökm verdi



Sabiq nazir: "Mən bu yola kəfənlə çıxmışam"

yazısı səh.2-də

"Exchange" lərin bərpası valyuta bazarına nə vəd edir...

yazısı səh.4-də

Qara dəniz və Xəzər dənizi regionunun dünyaca məşhur hüquqşünasları Moskvada görüşdülər

yazısı səh.3-də

Paytaxtin icra başçısı məhkəmə qərarını necə ləğv etdirir...

yazısı səh.5-də

Beynəlxalq idman yarışlarından sonra manatı nə gözləyir...

yazısı səh.6-da

Türkiyə və Azərbaycan Avropadan olan hücumlara qarşı birləşdi

yazısı səh.9-da

Ölkədə antiintihar kampaniyası başlamağın faydası olarmı...

yazısı səh.10-da

Nəzərlər yenə Moskvaya dikildi: Rusiya Qarabağla bağlı hərəkətə keçir?

yazısı səh.11-də

Suriya ətrafında son durum-iki nəhəng güc yenidən üz-üzə...

yazısı səh.12-də

Xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport və rütbə veriləcək

yazısı səh.15-də

Xəbər
Qızına aldığı cehizin pulunu verə bilməyən qadın 9 il həbs edildi

yazısı səh.14-də

Bakı "parnik"lərində yanana "xarici güllər"

HACIBALA ABUTALIBOVUN VƏ OLİQARXLARIN GÜL KİMİ BİZNESİ BATDI - DÖVLƏT QAZANDI

BŞİH-in Güllə bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul etdiyi deyilsə də, aydındır ki, bu, Abutalibovu aşan məsələdir və yenə də əsas iradə siyasi hakimiyyətin olub; bəzi işbaz məmurların büdcənin pulunu bahalı güllər adı altında mənimsəmək niyyətinin qarşısına sədd çəkildi



musavat.com
Toğrul İsmayılov

yazısı səh.5-də

Bakı-Ankara iştirakçı Moskva-İrəvan alliyansına qarşı - zərurətdən doğan müffəfiqlik

Azərbaycan və Türkiyə arasında hərbi əlaqələr dərinləşir, iki qardaş ölkənin ortaq təlimləri ərəfəsində türk ordu generalı Bakıya gəldi; düşmən tərəf təlaşda: erməni müdafiə naziri Moskvaya getdi; rusiyalı hərbi ekspert isə "xalq ordusu"ndan dəm vuran Sərkisiyanı ələ saldı...

yazısı səh.8-də



Əliməmməd Nuriyev:
"Banklar bir çox hallarda subyektiv yanaşmalar edirlər, səlahiyyət hədlərini aşırlar"

yazısı səh.6-də



Sabiq nazir rayon icra hakimiyyətlərinin lağvını təklif edir

yazısı səh.7-də



Hikmət Hacızadə:
"Kadirov həm Rusiya cəmiyyətini, həm də Kremlı bezdirir"

yazısı səh.7-də



Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Əflatun Amaşovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Ə. Amaşov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.



Zərrab və Atilla məhkəməsində son durum

ABS-in İrana qoymuş investisiyalara müdaxilə, bank saxtakarlığı və qara pul yuma ittihamları əsasında bir ilə yaxındır ki, həbsdə olan İran əsilli iş adamı Rza Zərrab və Xalq Bankının müdürü köməkçisi Mehmet Hakan Atilla hakim qarşısına bir yerde çıxıb. Aprel ayının 23-də, Türkiye saatı ilə 17.50-də başlanan prosesə öncə Mehmet Hakan Atilla, ardınca Rza Zərrab böyük ronglı möhkum geyimində zala götürülib.

Prosesin əvvəlində prokuror Rıçard Berman həm Zərrabdan, həm də Atilladan qulaqcıqlar vasitəsilə tərcüməcini başa düşüb-düşmədiklərini soruşturub. Hər iki təref də "ha" cavabını verəndən sonra proses başlayıb. Prokuror Berman Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla gizlice görüşdükləri ortaya çıxan R.Zərrabin vəkillərindən olan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliani və keçmiş ABŞ ədəlat naziri Maykl Mukaseyin Atillanın məhkəməsinə qatılıb-qatılmayağılarını soruştur. Atillanın vəkil Viktor Rokko bu mövzunun irəliliyən günlərdə dəqiqləşəcəyini, Atilanın da girov qarşılığında azadlığı buraxılması üçün müraciət hazırlığında olduğunu deyib.

İttihad tərefi Zərrab haqqındaki ittihamların ABS-in mənafələri baxımdan "ciddi və tehlükəli" olduğunu, bu vəziyyətin müdafiə tərefindən kiçildildiyini deyib. Prokurorluq eyni zamanda Zərrabin Türkiye və İranın yüksək rütbeli yetkililəri ilə əlaqələrinin olduğunu deyib. Prosesin sonunda bir jurnalist müttəhimlərdən Türkiyəyə bir mesajı olub-olmadığını soruştur. M.H.Atilla ise "Mənim bu hadisələrlə bir əlaqəm olmadığını Türkiyənin bilməsini istəyirəm" deyə cavab verib.

Atillanın vəkil isə növbəti məhkəmə prosesi üçün təyin edilən 21 avqust tarixini sənəd və məlumatların toplanması üçün yetərlə bir zaman olmadığını iddia edərək, prosesin daha sonrakı bir tarixə təyin edilməsinə tələb kimi irali sürüb.

Türkiyədə MHP-dən kənarlaşdırılan Ümid Özdağ ABŞ-da həbsdə olan 17-25 dekabr araşdırmasının kildil adı olan Rza Zarribin mühakimə olunduğu məhkəmə və Suriyada IŞİD-in əlinde olan Rakka qarşı əməliyyata dair iddia edib.

Sosial media hesabı üzərində açıqlama verən Ümid Özdağ "Zərrabin işinin azaldılması əvəzində Ərdoğan PKK - ABŞ-in Rakka əməliyyatını və ilhaqını, xülasə PKK-istanı qəbul edəcək" deyə bildirib.

□ Sevinc TELMANQIZI

"Qaya Mətbuat Yayımı" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Öğər siz qəzet və jurnalların rahatlılıq evinizə və ya ofisiñə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım geldikdə dəyişikliklər etmək;

On başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazımdır.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

Nazirlərin görüşü danışıqlar prosesini başlada bileyəcək?

Ekspertdən "Ümid etməyə dəyməz" açıqlaması

Uzun fasilədən sonra aprelin 27-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Qarabağ danışıqları ilə bağlı növbəti görüşü olacaq. Görüşü Rusiyannın xarici işlər naziri Sergey Lavrov təşkil edib və özü şəxşən iştirak edəcək. Qeyd edək ki, Ermənistan da keçirilən parlament seçkilərinin qədər danışıqlar prosesində də sanki bir fasilə elan edilmişdir. Danışıqlar prosesi demək olar ki, dayanmışdır.

Bəzən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin uzun fasilədən sonra keçiriləcək görüşü xeyli müddətdir dəyərindən danışıqlar prosesinin başlanğıcı ola bilərmi? Kreml bu görüşü təşkil etməkdə məqsədi nədir?

Politoloq Elşən Mustafayev "Yeni Müsavat" a bildirdi ki, xarici işlər nazirləri səviyyəsində olacaq 27 aprel görüşü problemin halli istiqamətində hər hansı irəliliyə getirib çıxartmayacağı. Adətən prezidentlər səviyyəsində olan görüşlərdə nəticəsində asılı olmayaraq daha ciddi müzakirələr gedir, mövqelər daha açıq şəkildə ortaya qoyulur və prezidentlərin görüşündə hənsi sahələtlərlər olur. "Uzun müddədir ki, bu şəkildə görüşlər keçirilmir. Nazirlərin görüşləri



isə problemin Rusyanın diqqət mərkəzində olduğunu və onun həlli üçün çalışdığını göstərmək üçün Kremlin növbəti addımlarından biridir.

Ermənistan öz mövqeyini dəfələrlə açıq şəkildə ortaya qoyub. Maraqlarına və planlarına uyğun olmayan hər hansı təklifi qəbul etməyəcəyini bəyan edib. Azərbaycan da öz növbəsində ədaləti mövqeyindən geri durmayaçğını bəyan edib. Bu gün üçün məsələnin sülh yolu ilə ədaləti həll olunması Rusyanın bunu həqiqətən de istəməsindən və Ermənistana bunun üçün sözün əsl mənasında təzyiq etməsindən asılıdır. Bu olmayıana qədər apanılan bütün danışıqlar və görüşlərin heç bir əhəmiyyəti

□ E.SEYİDAĞA

AŞ PA Türkiyənin monitorinq altına alınmasına qərar verib

Avrupa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən yassessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fealiyyəti" adlı hesabat layihəsi müzakirə olunub.

APA-nın Avropa büroşunun xəbərinə görə, Türkiyədəki son konstitusiya referendumundan sonra ölkə üzrə məruzəcılərin hazırlanıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsərlər də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəə olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehine 113, əleyhinə 45 parlamentar səs verib.

Qeyd edək ki, Türkiye 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdır və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiye monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.



Azərbaycanda neft hasilatı hər il 7-10% azalır

"Azərbaycanda neft hasilatı hər il 7-10% azalır". "APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emali, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-in sərmayələr və marketing üzrə vitse-prezidentinin müavini Vitali Beylərbəyov bildirib.

"Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ilde neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən "Azəri-Çıraq-Günəşli" yataqların blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atlığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir. "Əsrin Müqaviləsi" imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-ci ilde Bakı-Tiflis-Ceyhan boru kəməri işe salınarkən 60 dollar, "Şahdəniz" yatağı işe salınarkən isə 92 dollar idi. Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağı azaltmayıb", - deyə V.Beylərbəyov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 mlrd. dollarlıq investisiya qoyulub ki, Dövlət Neft Fondu bu layihələrdən 120 mlrd. dollar gelir elədib.

Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacaq

Aprelin 26-da Bakıda və Abşeron yarımadada hava şəraitinin dayışkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti bildirir ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərqi küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 6-9° isti, gündüz 14-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 26-28-də Abşeron yarımadasında meteoroloji amillerin zəif və mülayim təreddüdü meteoəhəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarından bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Külək niyə Azərbaycandan "əl çəkmir?"

Azərbaycanda küləklərin sürəti azalsada, intensivliyi və təkrarlanmasında artım müşahidə edilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqrroiqlımlınlıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfa doktoru Məhərrəm Həsənov APA-yə bildirib ki, getdikcə güclü küləklər tez-tez tekrarlanır, ölkəyə isti hava külələri dəhədən çox daxil olur. Bu da iqlim dəyişmələri ilə əlaqədar proseslərdən biridir: "90-ci ildən sonra küləklərin intensivliyi daha çox qeydə alınır. Məsələn, əvvəl 10 ilde 2 dəfə güclü külək əsirdi, indi 10 ilde 4-5 dəfə olur".

M.Həsənov əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən güclü küləklər 3-5 ildən bir qeydə alınır: "Bu da ölkəmiz üçün gözlənilməz hadisə deyil. Keçid fəsli olan yaza atmosfer təzyiqi ərazilər arasında tez-tez dəyişdikdən belə küləklər 3-5 ildən bir baş verir. Güclü küləklər 3 gün, maksimum 5 gün ərzində davam edir. Sonradan küləyin sürəti azalır və hava tədricən öz əvvəlki vəziyyətinə qaydır".

“Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul olunması sahibkarlıq fəaliyyəti ilə məşgül olanları çətin vəziyyətə salıb. Real sektor demək olar ki, iflic olub. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3. maddəsinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istenilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (ve ya) ictimai iaşa fəaliyyəti ilə məşgül olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada heyata keçirilməlidir.

Artıq biznes qurumları ay ərzində müvafiq olaraq, hesablarından 30 min ve 15 min manatdan artıq vəsait çıxara bilmirlər. Azərbaycanda əmək haqqı ödenişlərindən tutmuş cari xərclərə qədər eksər ödənişlərin nağd şəkildə həyata keçirildiyini nəzərə alsaq, bu, biznes subyektləri üçün çox ciddi problemlə əngəlləndirilib. Faktiki olaraq hesabında on minlərlə manat vəsaiti olan sahibkarlar cari xərclərini ödəmək üçün nağd pul tapa bilmirlər. Bu problem media qurumlarından da yan keçmeyib. Habelə, QHT sektorу da Maliyyə Bazarlarına Nəzarət Palatasının bu addımı səbəbindən iflic duruma düşüb.

"Yeni Müsavat" qəzətinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, qanunun bu qədər sərt şəkildə tətbiq olunması gözlənilməz oldu: "Təbii ki, qanunun qəbul olunmasının səbəbini anlayırıq. Dövriyyədə olan nağd vesait kütłəsini azaldırlar ki, bank hesablarında manatla olan vesait nağdlaşdırılaraq dollara yatırılmasın. Çünkü iş adamları manatın dəyərdən düşməsindən ehtiyat edərək vesaitlərini bu yolla risklərdən sığortalamaya çalışırdılar. Bu isə dollara tələbatı artırıldığı üçün manatın dəyərdən düşməsinə səbəb olurdu. Bu mənada hökumətin bu qanunu qəbul etməsinin məntiqi aydınlaşdır. Ancaq biz təcrübədə görürük ki, hesabında o qədər de böyük pulları olmayan, aylıq olaraq satışdan gələn vesaitləri çıxarıb cari xərcləri üçün sərf edən sahib-

Karlar da eziyyət çəkirələr. Məhdudiyyət bu qədər sərt olmamalıydı, burada bir elastiklik olmalı idi. Mebləği konkret olaraq, 15 min manat müəyyən etmək və ondan bir qəpik artıq nağdlaşdırma zamanı cərimə tətbiq etmək doğru deyil. Ele müəssisə var ki, onun nağdlaşdırılmaya olan ehtiyacı 16 min manatdır. Bu qanun həmin insanları çətin vəziyyətə salır. Bu qanun daha böyük məbləglərdə vəsaitlərin nağdlaşdırılıb dollara yatırılmasının qarşısını almaq üçün qəbul olunubsa, mexanizm də bu-na uyğun hazırlanmalı idi. Bu qədər sərt şəkildə tətbiq olunması daha böyük fəsadlara getirib çıxaracaq. Zənn etmirəm ki, bu qədər məhdudiyyətlərlə iqtisadiyyat daha da inkişaf edəcək, əksinə, zeifləyəcək. Bu qanun bir qədər elastik formada tətbiq olunsa, hər müəssisəyə xərclərinə uyğun olaraq 15-25 min manat arasında bir limit müəyyən olunsa, daha effektiv olardı".

Ələsgər Süleymanov ayrılan limitlə redaksiyanın cari xərclərini və ayrı-ayrı layihələr üzrə xərcləri qarşılamaqda çətinlik çəkdiklərini bildirdi: "Bizim qəzətə gelincə, dünən qədər bu qanunun çətinliyini hiss etməmişdik. Çünkü ehtiyac olmamışdı. Dünən bankda olan 3 min manat vəsaitimizi çıxarmaq istərkən, məlum oldu ki, 2300 manatdan artıq pul nağdlaşdırı bilmərik. Məlum oldu ki, 2300 manatla bizim aylıq normamız olan 15 min manat tamamlanır. Bu, anormal bir haldir, mən 3 min manat çıxartmaq istəyirəm-



Ələsgər Süleymanov:
“Bu qədər sərt
şəkildə tətbiq
olunması daha böyük
fəsadlara gətirib
cixaracaq”



Qubad İbadoğlu:
“Bu qanun
Azərbaycandakı
mövcud realliq
nəzərə alınmadan
qəbul olunub”

sə, deməli, tələbatım var. Bizim hesabımıza gələn vəsaitlərin bir hissəsi satışdan gəlsə də, böyük hissəsi KİVDF-dən gelir. Ayda bu fonddan hesabımıza 10 min manat gəlir və biz o vəsaiti öz təyinatı üzrə xərcleyirik. Bu da 15 min manatlıq limitin bir hissəsini aparır və cəmi 5 min manat limit qalır. Bizim kommunikasiya xərclərimiz var, mətbəximizin xərcləri var, kommunal xərclər var. Biz bunların həmisi nağd şəkildə həyata keçirirdik. İndi bütün bunları 5 min manata sığdırmaq mümkün deyil. Düşünürəm ki, heç olmasa KİVDF-dən maliyyələşən qəzetlər üçün oradan gələn 10 min manat 15 min manatlıq limite aid olmamalıdır. Ondan əlavə, 15 min nağdlaşdırıa bilsək, bu bizə kifayət edir".

İqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, bu qanun Azərbaycandakı mövcud real-lıq nəzərə alınmadan qəbul olunub: "Doğrudur, mən də hesab edirəm ki, nağdsız hesablaşmalar genişləndirilməlidir. İqtisadiyyatın leqallaşdırılması baxımından bu böyük effekt və-re bilər. Amma Azərbaycanda hazırda ödənişlərin böyük bir hissəsinin nağd şəkildə aparıl-dığını nəzərə alsaq, bu qanu-nun hansı çətinliklər yaradaca-ğını təxmin etmək çətin deyil. İndiki haldə, çalışmaq lazımdır ki, xərclərin çoxu nağdsız for-mada həyata keçirilsin. O cümlədən əmək haqları her bir işçi-nin adına açılmış bank hesabi-na köçürülsün. Əmək haqqı ödənişləri bu məsələdə o qə-dər də böyük problem yaratmır.

Ən böyük problem yaradın sahibkarların digər ödənişləridir ki, onlar indiyə qədər qeyri-rəsmi formada həyata keçirilib. İndi də bu ödənişlər qeyri-resmi olaraq tələb olunur. Bildiyiniz kimi, qeyri-rəsmi ödənişlər nağd şəkildə aparılırlar. Bu ödənişlər olmadan, sahibkarlar sifariş ala bilmirlər. O baxımdan, dövlət idarələrinən sifariş alan sahibkarların ciddi çətinlikləri varanıb.

Qəzətlər və digər biznes qurumları çalışmalıdır ki, əmək haqqı və digər bu kimilərə ödənişləri köçürmə yolu ilə həyata keçirsinlər. Ancaq ele ödənişlər də var ki, onları köçürmə yolu ilə ödəmək çətindir. İndiki halda o ödənişləri də məhdudlaşdırmaq lazımdır ki, 15 min manatı və ya dövriyyəsi 200 min manatdan artıq olan təşkilatlar üçün 30 min manatı keçməsin. Bu limitin aşılması əlavə olaraq maliyyə sanksiyası yaradır və digər dövlət qurumlarının yoxlama aparması üçün də imkanlar yaradır".

mitin tətbiqi doğru deyil: "Bu vəsait təşkilatın özünə mexsusdur və onun hansı formada xərclənməsinə o təşkilatın rəhbəri, üzvləri qərar verə bilər. İstər nağd, istərsə də nağdsız xərcləyər. Həmin limitin qoyulması sahibkarlıq hüququnun pozulması deməkdir. Mən bu vəsaitin sahibiyəmə, onu mən qazanmışamsa, necə xərclənməsinə də mən müsyənləşdirməliyəm. Belə məhdudiyyətlər ABŞ-da, Avropa ölkələrində də var. Amma orada bu nağdsız əməliyyatların genişləndirilmiş sistemi var və bunu hər yerdə həyata keçirmək mümkündür. Məsələn, avtomobile benzin alarkən, marketdə alış-veriş edərkən, onu kartla ödəmək mümkündür. Bizzət isə nağdsız əməliyyatlar dərəcədə genişlənməyib və onun üçün texniki təminat, infrastruktur yoxdur. Avropada bir çox ödənişlər internet üzərində virtual olaraq aparılır, insanlar ödənişləri köçürmə yolu ilə edirlər, nağd ödənişlərə ehtiyac belə qalmır. Azərbaycanda dövlətən sifariş alan adam qeyri-rəsmi olaraq ödəniş etməsə, heç bir nazirlik ona indiye qədərki praktikada sifariş verməyib. Əger bu iş icraya götürülə bilmirsə, sahibkar fəaliyyətini ya məhdudlaşdırır, ya da dayandırır. Əger nağdsız əməliyyatlara keçirlərsə, o zaman qeyri-rəsmi ödənişləri də yişidirsən, tenderlər şəffaf keçirləsin. Sahibkarlar da öz sifarişləri əsasında iş alınsın."

Nərgiz LİFTİYEVA

ÜAK məsələsində müsbətə doğru dönüş

“Ola bilər ki, mayın 15-dək Ədliyyə Nazirliyi ÜAK-dan yeni təqdim olunan sənədlərə baxıb qurumu qeydiyyata alacaq”

Aprelin 25-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. APA-nın verdiyi xəbərə görə, prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi ÜAK-in təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt isteyib. Məhkəmə xahişi nəzərə alıb və prosesin mayın 15-də davam etdirilməsi qərarı verilib.

yətində aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırıldığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın leğvini dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəmə-va müraciət edib.



liyyə Nazirliyinin nümayəndəsi- rilərək hazırlanıq iclası aprelin nin iştirak etməməsi əsas göstə- 25-nə təyin olunmuşdu. Dünən

isə Ədliyyə Nazirliyinin rəsmisi-nin xahişi ilə məhkəmə baxış növbəti dəfə taxira salınmış oldu.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi təmsilcisinin ÜAK-dan yeni sənədlərin daxil olduğuunu söyləyib məhkəmədən vaxt istəməsi ciddi yumşalımadır. Problemin müsbət həllinin simptomları görünüməyə başlayıb. Məhkəmənin ikinci dəfə təxirə salınması və Ədliyyə Nazirliyi təmsilcisinin xahişi bundan xəbər verir: “Bu, həm Rusiya məhkəməsinin, Rusyanın özünün simasını qorumaq üçün, həm de Azərbaycanla münasibətlərə xələd gəlməməsi üçün edilir. Burada həm de Azərbaycanı ÜAK məsələsində daha çox minnətçi olmağa vadar etmək istəyi özünü göstərir. Azərbaycanın tərəfi siyasi rəhbərlik səviyyəsində ciddi suretdə bu problemin müsbət həllinə can atır və bunun üçün Rusiya siyasi rəhbərliyi ilə danışqlar aparıldığı da şübhə doğurmur. Azərbaycanın müvafiq dövlət, hökmət strukturları hərəkətə ke-

həlli üçün Rusiyadan addım gözlədiklərini bildirdilər. Artıq bəllidir ki, ÜAK məsəlesi ilə bağlı prosesə dövlət vəzifəsi daşımayan, lakin ciddi nüfuzu malik ictimai xadimlər, iş adamları da qoşulub. Məsələn, Rusiya siyasi élitasında, ictimaiyyəti içərisində nüfuz sahibi olan azərbaycanlı hüquq professoru, iş adamı İlham Rəhimov ÜAK-in qeydiyyatının ləğv olunmaması üçün addimlar atıb. Bu barədə İlham Rəhimov müsahibəsində bildirmişdi ki, ÜAK məsəlesi ilə əlaqədar olaraq Rusyanın Ədliyyə Nazirliyi və digər müvafiq orqanları ilə danişqılar aparıb və problemin müsbət həlli üçün xahiş edib. İlham Rəhimov eyni zamanda bildirmişdi ki, ÜAK-in sənədləri ilə bağlı da bir sıra çatışmazlıqların düzəldilməsinin vacibliyi təşkilatın rəhbərliyinin nəzərinə çatdırılıb. İndi Ədliyyə Nazirliyinin təmsilcisinin "ÜAK-dan yeni sənədlər daxil olub" deməsindən bu qənaəətə gələ bilərik ki, sənədlərdə olan çatışmazlıqlar aradan qaldırılıb".

Politoloqun fikrincə, mayın 15-də bu məsələyə müsbət nöqtə qoyulacağı və ÜAK-in fəaliyyətini davam etdirəcəyini söyləmək mümkündür".

Etibar SEYİDAĞA

Zaman-zaman cəmiyyətdə və mətbuatda Mirzə Ələkbər Sabirin şeirlərinin milləti aşağıdagli kimi fikirlər irəli sürürlür, hətta onun barəsində heç danışmamaq, şeirlərini dərsliklərdən çıxarmaq kimi təkliflər də irəli sürürlər. Bugündənərək araşdırmaçı-yazar Guntay Gencalp facebook sosial şəbəkəsinə profilində yazdıgı statusda qeyd edib ki, M.Ə. Sabirin şeirlərini dərsliklərdən çıxarmaq lazımdır, antipedoqojidir.

"18 yaş öncəsində cocuqlara Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünkü "şəir"lərdə heç bir gözəllik və estetika yox. Bu şeirləri əzbərləyən coquq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bu ədəbiyyatla böyükən cocuğu nə adam etmək olar, nə də alım".

Qeyd edək ki, bir müddət əvvəl də eyni tipli iddialar Cəlil Məmmədquluzadə haqqında deyilirdi. M.Ə. Sabir və digər satirik şairlər haqqında bu cür iddialar xüsusilə müstəqillik əldə etdiğindən sonra ortaya çıxıb. Təəssüfle qeyd etməliyik ki, Sabirin satirik şeirlərində yer alan cahil insan tipi bu günümüzdə də var.

Maraqlıdır, bu günümüzü də qismən eks etdiyən bu cür dahi şairlərin şeirlərini dərsliklərdən çıxarılmalı, unutdurulmalıdır?

BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Almaz Əliqizi bu cür fikir səsləndirənlərin nadan insanlar olduğunu dedi: "Əger biz Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri ədəbiyyatımızın tarixinə çıxarsaq, kimlər qalaçaq? Bu şəxslər Azərbaycanın ən işiqi insanları olub. Mirzə Ələkbər Sabir milləti cəhalətdən oyadıb, hətta oxumaq istəməyənleri, təhsilə biganə qalanları təhsilə qaytarıb. O,

Sabirin şeirlərini dərsliklərdən çıxarmaq təklifinə sərt reaksiyalar

Almaz Əliqizi: "Mirzə Ələkbər Sabir milləti cəhalətdən oyadıb"

Etibar Əliyev: "Sabirin, Cəlil Məmmədquluzadənin yaradıcılığı dərsliklərdə qalmalıdır"



insanları yazdıqları ilə tərbiyə edilib. Hərənin öz tərbiyə üsulu var. Mirzə Ələkbər Sabir dərub pedagoji nöqtəyi-nəzərdən bir məqələ yazmayacaqdı ki... O, şair idi və onun xətti bu idi ki, tənqidlə, satira ilə insanları maarifa, mədəniyyətə, pis əməllərdən əl çəkməyə çağırınsın. Zamanında Cəfər Cabbarlı belə mövzularını Mirzə Ələkbər Sabirin şeirlərindən götürüb. Mirzə Ələkbər Sabirin şeirlərini antipedaqoji adlandıran adamlar son dərəcə elmdən, tariximizdə xəbərsiz, nadan adamlardır. Mən qətiyyən bu fikrlə razı

deyiləm. Sabir 20-ci əsrin ən böyük şairidir. Başqa millət olmayıdı, Sabiri başlara qaldırdılar. Məsələn, götürək Avropa ədəbiyyatını: orada əsrin əvvəllərində Sabir səviyyəsində bir adam var?! Yoxdur. Sabir ingilis dilində yazılmış olmayıdı, bütün dünyadan bir nömrəli şairi olardı. Sabir həmisi müasir olacaq. Çünkü onun qoyduğu məsələlər, cəmiyyətimizlə, həyatımıza, əxlaqımızla bağlı nə yazıbsa, xalqı işləh etməyə çalışıb. Qəribə bir dəb düşmüdü. Bir zamanlar Cəlil Məmmədquluzadə haqqında belə deyildi, bütün

indi də Sabiri hədəfə almağa başlayıblar. Onlar haqda bu cür danışmaq nadanlıqdır. Onlar bu şeirlərini, əsərlərini göz yaşı tökə-tökə yazıblar. Milləti oyatmağa çalışıblar, milləti gələcəyə baxmağa çağırıblar, illərlə maarifə, elmə çağırıblar. Bu sözü deyənlər yeri sohň düşmüş insanlardır. Onlar elə məsələlərə toxunublar ki, həmin məsələlər bu gün də lazımdır. Sahəsini bilməyən, təhsille, elmlə maşğıl olmayan insanlar yalnız bu cür danışa bilər".

Sabirin şeirlərinin dərsliklərdən çıxartmaq məsələsinə gəlince isə "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu cür fikirlərin absurd olduğunu dedi: "Mirzə Ələkbər Sabir çox böyük şairdir. Onun satiralarının başa düşülməsində gerek fərqli təfəkkürlərə yanaşılmasın. Yeni satiranın öz felsefəsi var və o, ibret xarakteri de daşıya bilər. Bunu deyənlər düşünürəm ki, dünyada çap olunan dərsliklərdən bir o qədər xəbəri olmayan adamlardır. İngilislərin, amerikalıların, fransızların dərsliklərinə baxsaq yaxşı satiralar, humorlar görərik. Satiradan, Sabirdən imtina etmək mümkün deyil. Ola bilər ki, bu gün müəllimlər satiranın fəlsəfəsini izah edə bilmir. Burada təkçə xətti təfəkkürün məhsulu kimi təqdim olunmalıdır. Ümumiyyətlə, bütün

Cəmil Quliyev yenidən İTV-nin baş direktoru seçildi

Aprelin 26-da Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımı Şurasının iclası keçirilib. MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumatə görə, iclasda Yayım Şurasının üzvü tərəfindən İTV-nin baş direktorunun seçilməsi prosesi keçirilib. O qeyd edib ki, Yayım Şurasının qərarı ilə Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib.

Qeyd edək ki, MTRŞ-nin İTV-nin baş direktorunun selahiyət müddətinin başa çatması ilə eləqədar bu vəzifəyə seçiləcək üçün namızədin müəyyənləşdirilməsi məqsədile elan etdiyi müsabiqəyə 5 nəfər iddiacı - Paşazade Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İləfat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı sənəd təqdim edib.

Katrıldaq ki, C. Quliyevin selahiyət müddəti bu il aprelin 23-də başa çatıb. Kinorejissor, ssenarist, əməkdar inceşənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru C. Quliyev 1963-cü ildə Bakıda anadan olub. O, 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib, 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2011-2013-cü illərdə "Mədəniyyət" televakanalının baş direktoru olan C. Quliyev 2013-cü il aprelin 23-də İTV-nin baş direktorudur.

fənlərdəki mövzuların tədrisi xətti təfəkkürə köklənməməlidir. Bu gün məktəblərin qarşısına uşaqlarda tənqidli təfəkkür, sərbəst düşüncənin formallaşması, sərbəst fikir yürtülməyin öyrədilməsi kimi tələblər qoyulur. Bəs bu cür əsərlər olmasa, bu, ne cür formalşa bilər? Belə çıxır ki, Cəlil Məmmədquluzadəni dərsliklərə buraxmaq olmaz. Bu absurdur. Klassiklərdən sayılan Mirzə Ələkbər Sabirin satiralarını müəllimlər dərk etmə, tənqidli təfəkkürün formallaşması obyekti kimi şagirdlərə tədris etməlidir. Satırsız, yumrosuz, siyasi mövzular olmayan, bizim cəmiyyətin qəbul etmədiyi şair və yazıçıların dərsliklərə salınması Sabir satiralarından yaxşıdırı? Qətiyyən yaxşı deyil. Sabirin, Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun felyetonları dərsliklərde qalmalıdır".

□ **Günel MANAFLİ**

AŞ PA sədri Bəşər Əsədli görüşdüyü üçün üzr istədi

Pedro Agramunt: "Rusyanın tələsinə düşdük"



Avrupa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının iclasında quorumun sədri Pedro Agramunt (İspaniya), AŞ PA üzvləri Jordi Çukla (İspaniya) və Alen Desteksin (Belçika) Suriyaya səfəri ilə AŞ PA-da açıq dinləmələr keçirilib.

APA-nın məlumatına görə, AŞ PA sədri P. Agramunt Suriyaya səfər etdiyi üçün bir daha üzr isteyib:

"Mən Suriyaya ispaniyali senator kimi getmişəm. Suriyada internet və telefonum işləmirdi, ona görə də həmkarlarımı çox gec məlumatlandırma bildim. Mətbuata is-

heç vaxt açıqlamalar verməmişəm. Mən orada AŞ PA təmsilcisi kimi səfərdə deyildim. Mən orda da dedim ki, Əsəd rejimini dəstəkləmə-

KİV-in de günahı var. Onlar məsələni şışirdib manipulyasiya etməyə çalışıblar. Mən onları bu hərəkətlərinə görə qınayıram. Ordakı rus deputatlar öz mətbuatları ilə birlikdə bizi aldatdırılar, bizimle manipulyasiya etdilər. Buna görə bir dəha üzr istəyirəm. Mən dənən de Büronun iclasında dedim ki, AŞ PA sədri kimi vəzifəm bütün dövlətlərlə, o cümlədən Rusiya ilə yaxşı münasibətlər qurmaqdır. Amma onların mənim bu səfərimle bağlı bele manipulyasiya etmələri, lazımlı. Beşinci gün Büroda statsumla bağlı qəti qərar verəcəyəm".

O, Suriyaya səfəri barədə İspaniya Xarici İşlər Nazirliyinə məlumat verdiyini də qeyd edib: "Məlumat verdim şəxsi aprelin 27-de sessiyaya çağırıldıqəcəjam, size düzünü desin. Mən artıq həm assambleyanın, həm də öz reputasiyam qorunması üçün üzr istəmişəm və bilirəm ki, bu səfəri etməməli idim".

P. Agramunt bildirib ki, bəzi şəxslər bu səhər AŞ PA-də kabinetinə girərək, ona aid kağızları və pullarını götürüb-

Iər: "Bu haqda həm Avropa Şurasının baş katibinə, həm də polise məlumat vermişəm".

P. Agramunt AŞ PA sədri vəzifəsində qalıb-qalmayıcağı ilə bağlı sessiyanın son günü - aprelin 28-də xüsusi bəyanatlı çıxış edəcəyini də bildirib: "Bizim vaxtimız olmadı ki, bunun manipulyasiya olduğunu anlayaqq. Mənim səfərimin və bütün bu görüşlərimin əsas məqsədi Avropaya da təsir edən bu mührəbəye son qoymağa yardımçı ola bilmək idi. Beşinci gün Büroda statsumla bağlı qəti qərar verəcəyəm".

J. Çukla isə qeyd edib ki, tələye düşdüklerini çox gec anayıblar: "Biz orda olanda çox gec başa düşdük ki, Suriya özü də, ele biz də tamamilə rusların tələsindəyik. Mən totalitar rejimləri qəbul etmirəm, onlara qarşı həmişə mübarizə aparmışam. Mən bir daha üzr istəyirəm və deməliyəm ki, sadələhvlik edib, bu səfəri qəbul etmək və vəziyyəti düzgün qiymətləndirməmişəm".

A. Desteks bildirib ki, yalnız sonradan bilib ki, heyətdə-

kilərdən 3-ü AŞ PA üzvü olub: "Mən heç bilmirdim ki, 20 nəfərlik heyətdəkilərdən yalnız 3 nəfəri AŞ PA üzvüdür. Bizi məlumat vermişəm".

P. Agramunt AŞ PA sədri vəzifəsində qalıb-qalmayıcağı ilə bağlı sessiyanın son günü - aprelin 28-də xüsusi bəyanatlı çıxış edəcəyini də bildirib: "Bizim vaxtimız olmadı ki, bunun manipulyasiya olduğunu anlayaqq. Mənim səfərimin və bütün bu görüşlərimin əsas məqsədi Avropaya da təsir edən bu mührəbəye son qoymağa yardımçı ola bilmək idi. Beşinci gün Büroda statsumla bağlı qəti qərar verəcəyəm".

Bununla da dinləmələr başa çatıb. Son qərar AŞ PA bürosunun aprelin 28-də keçirilecek iclasında veriləcək.

Qeyd edək ki, İspaniya kralı VI Filip aprelin 27-də AŞ PA-ya səfər edəcək. Bu da nəzərə alınaraq İspaniyalı parlamentar P. Agramuntun bu sessiya ərzində AŞ PA sədri pozunda qalmamasına etiraz edilməyib.

Xatırladaq ki, P. Agramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyev rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədə görüşüb.

Aprelin 25-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq birinci vitse-spiker Ziyafət Əsgərov Azərbaycan və Türkiye hökumətləri arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi.

Bildirdi ki, 5 illik bağlanan saziş 2016-ci il dekabrın 29-30-da Azerbaycanda və Türkiyədə imzalanıb. Deputatlar qanun layihəsinə səs verdilər.

Mənzil Məcəlləsinə edilən dəyişikliklər isə fikir müxtəlifliyinə səbəb oldu.

Deputat Asim Mollazadə qanun layihəsinin qəbulunun əleyhinə çıxdı: "Qanunvericiliyə təklif olunan variant dünya təcrübəsinə ziddir. Yaşayış ərazi-sində mehmanxana və ya hostellerin yerləşdirilməsi vətəndaşların hüquqlarını poza biler. İnsanların öz yaşayış sahəsində sakit yaşamaq hüquq var, biz bu qanunla həmin hüquq pozmuş olacaq. Bu düzəliş bizim vətəndaşların şəxsi mühitinə müdaxilədir. Ona görə mən bu düzəlişin eleyhinəyəm".

Komite sədri Hadi Rəcəbli isə dedi ki, layihə hazırlanarkən 10 ölkənin qanunundan bəhrəniblər: "Mən çox təəccüb edirəm ki, müasir dünyagörüşə malik olan Asim müəllim bu mövqedədir. Onun bu fikirləri tamamilə bugünkü tələblərə cavab verməyən fikirlərdir. Avropana ayrıca evlərin turizm obyekti kimi istifadə olunması nümunələri var. Biz bu dəyişikliklərə bürokratiyanın qarşısını xeyli alacaq və turizmin inkişafına xidmət edəcəyik".

Spiker Oqtay Əsədov da onu müdafiə etdi: "Elə götürək Türkiyənin şəhərlərini. Elə şəhərlər var ki, hotel sayı az olsada, ora hər ay 100 minlərlə turist gəlir, mənzil turizmi olmasa o qədər turisti yerləşdirmək mümkün deyil".

Deputat Əflatun Amaçov qanun layihəsini müdafiə edərək Gürcüstan nümunəsini götərdi: "Keçən il Gürcüstana 6 milyon turist gəldi və nəticədə ölkə 2 milyarda yaxın gəlir əldə etdi. Üstəlik, Gürcüstana gələn turistlərin 70 faizi ayrı-ayrı ailələrdə yaşadı. İnsanların hüquq var ki, öz evlərini turistlərin üzüne açınlardı. Ona görə də mən bu düzəlişli kifayət qədər vacib və əsaslı sayıram. Bu, turizmin inkişafına töhfə verəcək".

Səsverme ilə dəyişikliklər qəbul edildi.

"Dövlət qulluğu haqqında" Qanuna dəyişikliklər barədə məlumat verən Hüquq siyaseti və dövlət quruculuğu komitesinin sədri Əli Hüseynli bildirdi ki, layihəyə əsasən, birinci vitse-prezident təyinatından sonra idarəetməde yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. Komite sədrinin dediyinə görə, inzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fealiyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fealiyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fealiyyətini bilavasitə təmin edən organda müşavirlerin vəzifəsi daxildir. Yardımcı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fealiyyətini bi-



Valyutadəyişmə məntəqələrinin bərpasına qərar verildi

Milli Məclisdə bu məsələnin müzakirəsində deputatlar arasında gərgin müzakirələr oldu

lavasita təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətinə bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. Ə.Hüseynli ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezident təyin olunduğunu xatırlatdı və qanun layihəsinin Milli Məclisə presidente İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olduğunu qeyd etdi. Komite sədrinin sözlərinə görə, təklif Azərbaycan Konstitusiyasına 2016-ci il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındaki təsnifatını müəyyən etmək üçün verilib. Dəyişikliklər yekdilliklə qəbul olundu.

Milli Məclis daha sonra Bakı şəhər prokuroru Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədiyi məsələsinə də baxdı və müsbət qərar verdi.

"**Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında**" Qanuna dəyişikliklər barədə məlumat verən İqtisadi siyaset, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səməzdəzə bildirdi ki, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarıllı. Komite sədrinin sözlərinə görə, Maliyyə Bazarları Nəzareti Palatasının yaradılması ilə əlaqədar olaraq bu maddə leğv edilir: "Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəsteyinin temin edilməsi məqsədi-

lə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə biler. Bələ kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın idarə Heyeti müəyyən edir". Beləliklə, Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır.

"**Hazırda yollarımızda 60-ci illərdə istehsal olunmuş avtomobilərdən istifadə olunur. Hərdən mən hər tərəfi çürük, işıqları yanmayı, qara tüstü dəşürəm ki, bunlar texniki baxışdan necə keçib?"**

Bu fikirləri isə "Yol hərəkəti haqqında" Qanunun müzakirəsi zamanı deputat Elmira Axundova söylədi. E.Axundova vaxtılı səsləndirdiyi təklifi bir dəxatırlatdı: "Biz də Rusiya və başqa ölkələr kimi, köhnə avtomobilərlər vətəndaşlardan alaqlı. Sual yaranır, bu girov nəden ötrüdür? Girov qoymaqda məqsəd nedən ibarətdir? İkinci de girov yuxarı icra hakimiyəti ilə razılışdırılmalıdır. Kiminle razılışdırılmalıdır? Girova ehtiyac yox idi, mən bununla razlaşdım".

President tərəfindən strateji yol xəritəsinin imzalandığını xatırladın V.Əhmədov bildirdi ki, bize verilən qanunlara dəyişikliklər real hayatı əks etdirmir:

"Bizim qəbul etdiyimiz qanunlar Azərbaycan iqtisadiyyatına problemlər yaradır. Ola bilər cənab prezidente düzgün məlumat verilmir. Mənim pulum niya depozitde saxlanılmalıdır, mən lisensiya verilməyəcək, niyə kiminləsə müqavilə bağlayıb ödəniş etməlidir? Deməli, də-de-baba qaydası ilə araşdırıldır ki, mənə icazə verirsinizsə, valyutadəyişmə məntəqəsi açıram, ya da insanlar artıq əziyyət çəkəcək. Əger həqiqətən də bu məntəqələri açırıqsa, onda gə-

dış, məbləği dəyişdik. Dünyanın bütün ölkələrində depozit tələb olunur. 5-10 minlik depozitin həmin məntəqə sahibinə heç bir ziyanı yoxdur, amma əhaliyə faydası olacaq. Amma nağd pulun köçürülməsi ilə bağlı məsələyə baxılır, onun üzərində iş gedir".

Deputat Siyavuş Novruzov dedi ki, bir ilə yaxındır valyutadəyişmə məntəqələrinin lağvi ilə əlaqədar vətəndaşlarımızın qara bazarda aldadılması gündəmdə idi: "Bir sual ortaya çıxdı, axı bu var idi, təzədən velosiped kəş etməyə ehtiyac yox idi. Burada minlərlə valyutadəyişmə məntəqələri ilə ərzində dayandı, hər birində işləyən insanlar kənarda qaldı, "qara ba-

karları da ona qarşı çıxıb: "Ancaq bu gün çox sevinirəm. Bu dəyişikliklərə görə size və cənab prezidentə minnətdərliq edirəm. "Qara bazarı" öldürmək üçün atılan addımlar bize xeyir vermədi, insanlar incidildi, vəsait itkiləri oldu. Niye burada girov olmalıdır, bilmirəm. Məgər əvvəlki varianta qayıtmak olmaz? 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsin, vergi ödəsin, büdcəyə xeyir getirsinlər. Mən kimse tənqid edəndə deyirlər ki, qərəzli danışram. Novxani, Bileğ və "Primorski"də öz villalarında yaşayış şəxslər qəza xidməti maşınlarında bu günün

özündə çəmənənlərlə valyuta dəyişirler. Olmadımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir getirirəm? Babalarımızın, nənələrimizin "sandiq pulu" var. Xalq çasib qalib, bilmir pulunu hansı valyutada saxlasın. Əslində bizi firladırlar, xalqı firladırlar. Qoyun, bir düzəngah, azadlıq çıraq. Cənab prezident gecə-gündüz işləyir. Amma məmurlar çətinliyə salırlar insanları".

Şəhiyyə ilə bağlı mühüm qanun layihəsinə Səviyyə komitəsinin sədri Əhliman Əmirəslanov təqdim etdi. O bildirdi ki, bundan sonra günün buyuz qışasının Azərbaycana idxlənilərə və ölkədə transplantasiyasına icaza veriləcək.

Deputat Qənişə Paşayeva bildirdi ki, günün buyuz qışası toxumalarının ölkəyə getirilməsinə icazə verilməsi önəmlili bir hadisədir: "Bununla günün buyuz qışası köçürülməsini gözleyən yüzlərlə insanımızın problemi öz həllini tapacaq. Eyni zamanda bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmayacaq, öz ölkəmizdə bu əməliyyatlar həyata keçiriləcək". **Millet vəkili digər mühüm probleme de diqqət çəkdi:** "Çox vacibdir ki, ürək və qan-damar əməliyyatlarında istifadə olunan toxumaların, homogreflərin, qapaqlar və damarların, yeni toxumaların ölkəyə getirilməsinə de icazə verilsin. Ölkəmizdə cənab prezidentin de açılışında iştirak etdiyi Bakıda "Ürək Mərkəzi"nin açılışı oldu. Bu gün ölkəmizdə yüksək səviyyədə ən mürekkeb ürək əməliyyatları istifadə olunan toxumaların, homogreflərin, qapaqların, yeni toxumaların ölkəyə getirilməsinə de icazə verilsin".

Deputat Əli Məsimli də depozit tələbini doğru saymadı: "Bir məsələ də var: "qara bazar"da alışa satış arasındaki məntəqəsində depozit o bilməz. Onda göyəsatın, almasatandan da depozit tələb edək. Depozit bankda ola bilər".

Deputat Əli Məsimli də depozit tələbini doğru saymadı: "Bir məsələ də var: "qara bazar"da alışa satış arasındaki məntəqəsində depozit o bilməz. Onda göyəsatın, almasatandan da depozit tələb edək. Depozit bankda ola bilər".

Spiker Oqtay Əsədov dedi ki, bütün məsələlər ölçülübü-bilgilər: "Məqsəd də budur ki, 2 min valyutadəyişmə məntəqəsi olmasın, min dənə olsun, amma normal fealiyyət göstərsin. Əvvəlki kimi hər daşın arxasında bir valyutadəyişmə məntəqəsi olmayacağı. O məntəqələrin çoxu başqa işlərə de məşğul idi".

Deputat Zahid Oruc dolların manata olan münasibətinin qisa müddətde 1.92-dən 1.70-ə enmesinin səbəblərini soruşdu: "Adamda belə təsəvvür yaranır ki, bu kurs kabinetdə müyyənləşir. Biz dərman bazarına müdaxilə edə bilirik, etiraz edirik, ancaq belə çıxır ki, valyutanın kursunda belə sürətli sıçrayışlar normaldır".

Deputat Yevda Abramov xatırladı ki, vaxtılı valyutadəyişmə məntəqələrinin leğvini düzgün saymayanda bəzi hə-

Deputat Fuad Muradov isə problemlərin həllinə kompleks yanaşmanı zəruri saidı: "Nəyə görə günün buyuz qışasını getirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazımlı olan orqanları getirmək olmaz?".

□ Elşad PASASOV



Böyük fəlakətlər

Xalid KAZIMLI

Beşaltı, hətta on il önce Türkiyədə, eləcə də Azərbaycanda belə bir endişə vardi ki, dünya erməniləri var güclərini bir araya qoyacaq ve 2015-ci ildə, "erməni genosidi"nin 100-cü ildönümündə bunu bütün dünyada tanıtıcıracalar.

O zaman belə bir təhlükə çox real idi. Avropada və ABŞ-dakı erməni diasporu, həm də diasporun maliyyələşdiriyi erməni lobbisi bu istiqamətdə intensiv çalışmalar edir, müxtəlif tədbirlər keçirir, saysız-hesabsız kitablar nəşr etdirir, dünyaca ünlü aktyorların iştirakı ilə filmlər çəkdirir, bir sözle, yüz oyundan çıxırlar.

Həmin fəaliyyətin müyyəyen nəticələri də vardi: əksər Avropa dövlətləri, ABŞ ştatlarının çoxu parlament səviyyəsində tarixdə "erməni genosidi" adlı cinayet olduğu barədə qanunlar, qətnamələr qəbul etdilər.

Hətta Fransa parlamenti "erməni genosidi"ni tanıma yanlırlara, inkar edənlərə qarşı da qanun qəbul etdi. Bu, söz və fikir azadlığı kimi konstitusyon hüquqlara zidd olsa da, fransızlar bəzi məşhur ziyanlıları bu qanunla mühakimə etməkən belə çekinmədlər.

Vədə yetmişdi, 1915-ci il hadisəlerinin 100 illiyi tamam olud, bu az qala bütün dünyada ermənilər tərəfindən geniş tədbirlər qeyd olundu, amma ermənilərin yarasını sağlatmadı. ABŞ prezidenti yene "genosid" kəlməsinin diliñə gətirmədi, erməni dilindəki "meds yagern" ("böyük fəlakət") deməkə kifayətləndi.

Belə məlum oldu ki, dünya ölkələrinin parlamentləri tərəfindən qəbul edilen "genosid qanunları"nın elə bir ehemmiyyəti, qüvvəsi yoxdur, bu, sadəcə, ermənilərə təselli olsun deyə qəbul edilmiş, hüquqi səciyyə daşımayan bir sənəddir.

Qeyd edək ki, bir çox ölkələrin parlamentləri də ard-arada "Xocalı faciəsi"nə dair bənzər sənədlər qəbul etdilər. Ancaq bu da hüquqi müstəviyə çıxmadi, eləcə təbliğat baxımından, Xocalı soyqırının dünyada bilinmesi sərən effektli oldu.

Əslində isə 1992-ci ilin fevralında Xocalıda töredilən amansız besəri və hərbi cinayətə görə eldə o qədər sənədlər, görüntülər, şahid ifadələri var ki, bunlara Haaqa hərbi tribunalında baxıla bilərdi.

Ermenilər 102 il əvvəl baş vermiş, daha çox uydurma nağıllar və efsanelərdən ibarət olan "genosid" söhbətləri ilə dünyının zara getirdikləri halda biz əlimizdə bu qədər sənəd ola-ola hələ də heç nə edə bilmirik.

Fəqət, Xocalı soyqırımı ilə bağlı təbliğat işlərinin intensivləşdirilməsinin bir xeyri oldu ki, artıq Avropada müxtəlif dairələr ermənilərin o qədər yazılıq, faşir olmadıqlarını, rus qoltuğuna sığınaraq işgalçılıq etdiklərini, qətlialmalar törətdiklərini bildilər, anladılar.

20-25 il önce dünya ictimaiyyəti "Qafqazda əzilən, məhv edilən ermənilər" dən danışındısa, indi o ritorika dəyişib, bu söhbət geniş meydanlardan, dairələrdən yüksəraq kiçik auditoriyalara yerləşib.

İndi dünyadan, Avropanın öz böyük felakətləri var, Qafqazda yaşayan iki kiçik dövlətin intriqası ilə baş-beyninin xarab edilməsini istəmir.

Günümüze Yaxın Şərqdə daha real, qəddar qətlialmalar töredilir, bu müharibələrde yarım milyon mülki insan ölüb, milyonlarla insan yer-yurdandan didərgin düşüb.

Bu baxımdan Osmanlı sultanının 102 il önce aprelin 24-də ermənilərin aktiv müharibə zonasından başqa yerlərə köçürülməsi barədə verdiyi fərman və ondan sonra baş veren tələfatlar dünya ictimaiyyətinin fikrini məşğul edəcək onuncu dərəcəli məsələdir.

Hazırda bütün Avropa Əsad rejiminin, İŞD güruhunun törediyi qətlialmaları durdurmaq, Şərqi ölkələrindən axışan milyonlarla qaçqının qabağını almaq barədə düşünür.

Bununla belə, erməni başbənlərli bu "genosid nağılları"ndan heç zaman vaz keçməyecəklər. Onlar ümidi edirlər ki, nə vaxtsa ABŞ-in başına elə bir prezident gələcək ki, o, "bəli, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırımla siyaseti yeridilib" deyəcək. Amma sonra ne olacaq? Bunu dəqiqliyi ilə bilmirlər, sadəcə, ümidi edirlər ki, sonra yaxşı olacaq.

Budur Vayominq ştatının da tanımıyla "erməni genosidi"nə dair sənəd qəbul edən ABŞ ştatlarının sayı 45 olub. Ermənilər sevinirlər. Geridə 5 ştat qalıb. Onlar da tanışalar, nəsə olacaq.

Beləcə, 70 ildir ki, ermənilər həyatlarını bu işə həsr ediblər. Dünya isə düzəlmir ki, düzəlmir, qətlialmalar davam edir. Ermənilər üçün dünyadan dərdi bir yanadır, özlərininkin bir yana.

Bir neçə müdəddədir ki, mediada Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitelerinin Cinayət Məcəlləsində böhtan və təhqirə görə cərimənin miqdarının artırıla biləcəyi barədə xəbərlər müzakirə olunurdu. Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılması gözənləndirdi. Bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər teklif edildi.

Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bili-bile hər hansı şəxsin şərəf və leyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında "100 manatdan 500 manata qədər" cərimələr "1000 manatdan 1500 manata qədər" cərimələri ilə əvəzləndirilir. 148-ci maddənin sanksiyasında isə "300 manatdan 1000 manata qədər" cərimələrin isə "1000 manatdan 1500 manata qədər" cərimələri ilə əvəzlənməsi teklif olunurdu.

Parlement qalmagallı qanun layihəsini geri götürdü - səbəb

Böhtan və təhqirə görə cərimənin miqdarını artırmağı nəzərdə tutan düzəlişlər rəsmi Bakıya qınaq gətirə bilərdi



Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı təklifi aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirə edilməsi gözlənilirdi. Amma aprelin 25-də məlum olub ki, qanun müzakirə olunmayıcaq. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri çekib. Spiker heç bir əlavə şərh verməyib.

Bu dəyişikliklərin Azərbaycanın Avropa Birliyi ilə danışçılarının yeni mərhədinin başlanmasına təsadüf etməsi diqqət çekirdi. Çünkü

Avropa ittifaqı ilə danışçılar da həm də ölkədə insan hüquq və azadlıqlarına dair məsələlər də müzakirə ediləcək ki, bununla bağlı ilkin temaslar artıq Bakıda başlayıb. İkinci, hesab edilirdi ki, Azərbaycanda böhtan və təhqirə bağlı cinayət məsuliyyətinin hələ də mövcud olması, indi isə daha da sertləşdirilməsi ölkəmizin Avropa Şurası qarşısında götürüyü öhdəliklərə ziddidir. Avropa İnsan Hüquqları Məhkəməsi rəsmi Bakıya böhtan və təhqirə görə cinayət məsuliyyətini bir-dəfəlik ləğv etməklə bağlı çəgirişlər da edib.

□ "YM"

Milli Şuranın mitinqində iştirak edənlər cəzalandırıldı - müəllimlər, tələbələr, MİS işçiləri...

Milli Şuranın 8 aprel tarixli mitinqində iştirak edənlərin bir qismi cəzalandırılıb. Musavat.com bu xəbəri məlumatlı qaynaqlardan alıb. Orada bildirilir ki, 8 aprel mitinqində iştirak edənlərin foto və videogörüntüləri əsasında artıq çox kəskin cəza tədbirləri həyata keçirili.

Bu məqamda xatırladaq ki, saytimiz bu barədə 19 aprel tarixində məlumat yaymışdı. Həmin məlumatda iddia olunurdu ki, Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və fotogörüntülərə alınıb.

Həmin video-fotogörüntüler əsasında xüsusi yara-



dilmiş qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq kimliyi müyyəyen edilən müəllim və tələbələrin, o cümlədən mənziylərə istismar sahələri əməkdaşlığın cəzalandırılması yenə kənurlaşdırılıb.

Mitingdə iştirak etməsi təsbit olunan müəllimlər işdən qovulub; tələbələrin isə oxuduqları təhsil müəssisələrindən əzəqləşdirilə bilib.

1. Vasif ALIŞI, Saatlı rayonu Qaranuru kənd ümumi orta məktəbində müəllim;

2. Səmid MƏMMƏDOV, Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə müəllim;

3. Salam MƏHMÜDOV, Göyçay rayon Ləkçilpaq 2 sayılı kənd orta məktəbində müəllim;

4. Mahir QOCAYEV, Yuxarı Şirvan Kanal İstismar İdarəsində mühəndis hidrotexnik;

5. Əli ABDULLAYEV, Ağdaş Magistrallı Qaz kəmərləri istismarı sahəsində fəhlə;

Məlum olduğu kimi, 8 aprel mitinqində çox az sayıda insan iştirak edib və təşkilatçıların özüleri, o cümlədən AXCP sədri Əli Kərimli də bu aksiyani özündən əvvəlkilərdən çox sönük kimi qiymətləndiriblər. Belə bir şəraitdə hakimiyətin mitinq iştirakçılarının kimliyini təsbit etməsi və cəza paketini işə salması da asan olub.

Görünür, hakimiyət müxalifətin nüvəsini də dağıtmadı qərarlıdır və buna görə də güzətsiz davranışdır, etirazçılara qoşulan az sayıda büdcə çalışanlarını cəzalandıraraq, yerde qalanlar üçün görk yaradır.

□ musavat.com

Iranda inqilabdan üzü bəri 12 dəfə president seçkiləri keçirilib. 12-ci İmam Sahib əz-zəman arzusuya yaşıyan bir ölkə üçün özünüz düşünün, bu rəmzi işarə indi nə deməkdir?

Yeni İran məmləkəti 12-ci İmamla hələ ki görüşməsə də, 12-ci prezidentə tezliklə, mayın 19-u tarixində mütləq, hökmən görüşəcək.

Bilərəm, bu rəmzi, simvolik işarələr sizin üçün - dünyevi təfəkkür sahibləri üçün heç bir mənə daşıya bilmez. Amma...

İranda bu belə deyil. İranda 12-ci qeyb imam intizərləri milyonlarla dindar mövcuddu. Uzun əbəli, eli tasbehli, başı ağ əmməmeli dikbaş mənbələrinin başından dəqiqliğəbi bir fikr tekrar edir sade xalqa. Bəs guya İranda çox-çox qədimlərdən çıxmışlıqlı "Iran Mehdi ordusu" mövcuddu. Bəs guya Qumdakı "Cəmkaran" məscidi bu orduñun nisbi, yaxud dəqiq coğrafi ünvanıdır.

Milyonlarla sadə, yaxıq, kasib xalq kültüsü nümayəndəsi ölkənin dörd bucağından, o cümlədən Güney Azərbaycandan bu üvnava axışar hər il. Nisğillərini, dərdlərini bir məktuba yazıb "Cəmkaran" məscidi həyətində dərin quyuya atalar. Məktublar gecəyinən İmam Mehdi ordusu nümayəndələri tərəfindən yığılıb basılır bir yekə meşin torbaya. Gətirilib lazımı məxfi ünvanlarda öyrənilir. Araşdırılır. Cəvabsız kimse qalmır.

Türkiyədə "dərin dövlət", "Ergeñekon" nadirə, İranda da bu tam məxfi "İmam Mehdi ordusu" odur. Bu çox uzun məxfi qurum şəbəkəsi İranda "Ettelaat", "Sepah", "Bəsic" məscidi ünvanlardan keçə-keçə gelib axı dırıñır çox qəliz, müəmmali "Setate İcrayeye Fərmanə İmam" adlı yarıqapalı bir qapıya.

Yadda saxlayın, Güney Azərbaycanın məşhur "fedai" məktəbi də (Avropada bu məktəb üzvlərinə "assasin" deyirlər) vaxtıb bu uzun məxfi zəncirin çox vacib, ən həllədici bir halqası olmuş. Fədailər, əvvəller Tebrizdə hər il 40 günlük öz məxfi təlimlərini keçirir, Allahın məxfi 17 hərifli adını, yeni "isləm-əzəmi" qoruyub gələcək nəsillərə ötürürənlər. 99 əsgərdən ibarət fedai dəstələri adətən 33 nəfərlik üç hissəye bölünərdi. 100-cü fedai Səttar xan kimi "sərdar" adını daşıyır, "son daqıqə qəhrəmanı kimi" ancaq en çetin həllədici məqamlarda sıfeti niqablı şəkildə üzə çıxardı. Sonralar, bu tam məxfi "İmam Mehdi ordusu"nda parçalanma baş verdi - Təbriz fədailəri, əvvəl faşist Almaniyası, sonra SSRİ ilə əməkdaşlığı girib solcululuğa yuvarlandılar. "Fədayane-xəlq", "Mücahəddine-xəlq" qurumlarında birləşib şah rejimine qarşı ölüm-dirim müraciətəsinə qalxdılar. Qumdakı "Cəmkaran" məscidi, ayatullah Komeyni etrafındaki fədailər isə öz islami təyinatlarını ifirmədilər. 1946-50-ci illərdə "Fədayane-islam" təşkilatında birləşib Nəvvab Səfəvinin başçılığı altında Tehrandan çox sayılı qətl hadisələri töredilər. Son antişə inqilabı zamanı bu solcu Təbriz, dindar Qum fədailəri əvvəlcə müttəfiq oldular, ləp axırdı isə qatı düşmən. Son nəticədə Tebriz fədailəri 120 min qurban verib Arazi keçib Şərqi Almaniyaşa siyindilər. Dindar fədailər isə "İran inqilab keşkili" kimi məxfi qurumlarda cəmleşib döndülər bir növ İran təhlükəsizlik qvardiyasına.

2005-ci ildə Əhmədinejad həkimiyətə gələnədək İran həkiməti, şəxsən "vilyate-feqih" Seyid Əli Xamenei bu qvardiyani, yeni "Sepah" həkimiyət pilləkanına bir addim beş yaxına buraxırdı. Ancaq İran atom projesinin gündəmə gəlməsi Xameneini vadar etdi ki, bu layihəni xərici siyasi arenada müdafiə edə biləcək uyğun bir "mehdiyi" nəcəfiyyətə təqdim etsin. Nəticədə İranın bu tam məxfi dərin dö-

leti, Əhmədinejad nümunəsində, ilk dəfə 2005-ci ildə həkimiyətə getirilib 2013-cü ildək həkimiyətə qaldı.

Yaxşı, kimdi, görəsən, bu Əhmədinejad?

Gəlin bu yazımızda biz bu haqlı suallara öz dəqiq cavabları mizi axtarıraq.

Bəri başdan deyirəm. İranın növbəti prezident seçkilərində Əhmədinejad deyil...növbəti yeni Əh-

mədinejad, görərsiz, qalib gələcək. Yeni vaxtile Əhmədinejadı gündəmə getirmiş bu məxfi qurumlar, ilk növbədə "İslam keşkili", bu seçkiləri "islahatçılar" a qəti olaraq uduzmaq fikrində deyiller. Kim olacaq bu yeni Əhmədinejad? Kimdi o?

Bu tikanlı suala cavab verməkdən ötrü gəlin köhnə Əhmədinejadla tanış olaq bir az. İranın 12-ci prezidenti məhz bu şəxsin siyasetini təkrarlayacaq axı.

GƏLİRLERİ: PREZİDENT MAAŞINDAN İMTİNA EDİB. Yenə qazancı üniversitedən aldığı 250 dollar puldu.

İNQİLABÇILIĞI: İran prezidentlerinin iş kabинətində ilk inqilabi cəvrişən İranda tam məxfi "İmam Mehdi" ordusuna. Gəlin indi bu şansı əldən buraxmayaq. Görək 12-ci prezidentin zühuruna bu məxfi təşkilat indi necə hazırlı.

GƏLİRLERİ: PREZİDENT MAAŞINDAN İMTİNA EDİB. Yenə qazancı üniversitedən aldığı 250 dollar puldu.

İNQİLABÇILIĞI: İran prezidentlerinin iş kabинətində ilk inqilabi cəvrişən İranda tam məxfi "İmam Mehdi" ordusuna. Gəlin indi bu şansı əldən buraxmayaq. Görək 12-ci prezidentin zühuruna bu məxfi təşkilat indi necə hazırlı.

1976-ci il, Tehran Universiteti. Dindar "mehdiyi" tələbələr, o cümlədən gənc Əhmədinejad, solçu "Tude" partiya üzvləri ilə birlikdə şah rejimine qarşı dıvar qəzeti buraxmağa başlayırlar. 1979-cu ildə məhz bu məxfi özək üzvləri özələrini "İmam ardıcılları" adlandıraq Tehrandakı Amerika sefirliyi binasını ilə keçirəcəklər. Əhmədinejadın saqqallı sıfəti məhz o vaxt ilk dəfə

İran prezidentlerinin demək olar hamisi ikinci dəfə bu kürsünü özlərinde saxlayıblar. İkinci dəfə seçilməyəcək yeganə prezident, deyilənə görə, indiki Həsən Ruhani olacaq.


Hələ ki İran öz 12-ci İmamını deyil, 12-ci prezidentini salamla mağaza hazırlı.

"Yeni Musavat" mövzunu öz diqqət mərkəzində saxlayır. Mövzu ilə bağlı her hansı bir yenilik mütləq ünvanınıza çatdırılacaq

□ **Həmid HERİSCİ**

İranda dərin dövlətin ən qalmaqqallı adamı yeniden iqtidara gelir

Əhmədinejad bu dəfə başqa bir namizədi dəstəkləyərək hakimiyyətə nəzarəti təmin edəcək



Dosye - Əhmədinejad Mahmud

MƏNŞƏYİ: O, şəhər deyil, əyalət insanıdır. Mərkəzi İranın Simnan vilayətindəki kiçik Gərmsar qəsəbəsində dünyaya göz açıb (28 oktyabr, 1956). Atası Əhməd bir yox, üç peşə sahibi olub - hem demirciymiş, hem bərəber, hem de satıcı. Anası Xanım xala, bütün İranda tanınan sınaqlı, necib seyid neslinəndi.

KASIBLIĞI: Hələ uşaq ikən aza qane olmaq, kasib həyat sürməyə alışan Əhmədinejad prezident seçildikdən sonra da öz kasib heyatına sədaqətini itirməmeyi ilə yadda qalib. Güzgüdəki öz əksine her şəhər salam verərən bər yubanıb ləngiyir o. Güzgüdəki öz əksi ilə astaca bir Allah bilir nə piçildər.

Çəntəsi öz nümdaşlığı ilə məşhurdur. Naharını həmin bu çanta-sında prezident kabinetinə getirirək etrafındakıları həmişə bərk təccübənləndirir.

QƏRİBƏLİYİ: Süpürgəçilərə qoşulub bəzən Tehran küçələrini süpürür.

Xarici səfərlər zamanı hotel-lərdəki iki adamlıq gen çarşayı üzərində bərk narahatlı keçirir. Adəten bütün bədəni ilə aşağı sürtür bələ hallarda. Yixıldıq yerəcə anında yuxulayırlar.

GƏLİRLERİ: PREZİDENT MAAŞINDAN İMTİNA EDİB. Yenə qazancı üniversitedən aldığı 250 dollar puldu.

İNQİLABÇILIĞI: İran prezidentlerinin iş kabinətində ilk inqilabi cəvrişən İranda tam məxfi "İmam Mehdi" ordusuna. Gəlin indi bu şansı əldən buraxmayaq. Görək 12-ci prezidentin zühuruna bu məxfi təşkilat indi necə hazırlı.

fotokameralara düşəcək. 1980-88-ci illər, "İmam ardıcılları", o cümlədən Əhmədinejad, təxribatçı dəstələr tərkibində gizlincə İrak ərzisində sizir, Kerkük, Mosulda ciddi partlayışlar töredirlər.

Mühərribədən sonra Əhmədinejad hərbi uniformasını mülkü geyimlə evezləyir. Qəribə Azərbaycan vilayətinin qacaq-quldurlu dolu Xoy, Maku şəhəristanında qubernator vəzifəsini icra edir. Bu sahədə çoxsaylı uğurları cavabsız qalmır - Əhmədinejad, 1993-97-ci illərdə Ərdəbil valisi vəzifəsini qazanır.

1997-ci ildə "islahatçılar" Məmməd Hatemi rəhbərliyi altında hakimiyyətə gelince, Əhmədinejad bir mehdicə kimə qeybə çəkilir. O zaman "mehdicələr", deyilənə görə, "Fədayane-islam", Nəvvab Səfəvi ənənələrini davam etdirək bəzi İran dissidentlərini sorğu-sualsız oğurlayıb qətə yetirirlər.

Nəvvab Səfəvi etibarət terror vasitəsilə 1946-55-ci illərdə Tehrən bazarını necə əla keçirmişdərlər, mehdicələr de 1997-ci ildən sonra eyni xətti davam etdirirlər. Neticədə 2003-cü ildə Əhmədinejad Tehrən şəhərinin meri vəzifəsine getirilir. 2005-də prezidentliyi qazanıb 2013-cü ildək bu sükanı iti cynaqlarından kenara buraxır. Girişir atom projesinə... Nüvə silahının lap astanasına yetişir. Əvəzdə bütün İran iqtisadiyyatını Qərbin cəza sanksiyalarına məruz qoyur...

Dissidentlərə qarşı bu vaxt fəqli taktika tətbiq edir Əhmədinejad. Odlu, soyuq silahlardan imtina edir bu sahədə. "Gənciye yaşılı işqi!" şuan altında qocaman professor-dissidentlər təqəüd göndərər.

İsrailə qarşı məlum mövqeyi Əhmədinejadərə ərəblər arasında hörmət, Qərb dünyasında isə ironik baxışlar bəxş edir.

Əhmədinejad qorxaq deyil. Ölümün gözlərinə hələ İrak-İrak çəbhəsində iken defələrlə baxıb. Əvvəlcə o, Bəlucistanda, sonra 4 avqust 2010-cu il tarixində Həmədanda terrorçuların bombalı saldırlarına maruz qalıb. Amma gözlərini bəli yumşamağıyla yadda qalıb bu dramatik şəraitdə.

Məhz bu zamanlar Əhmədinejad dəstəsi ölkədəki sahibsiz, davalı mal-mülkləri qeydiyyata götürüb onları İmam Mehdiyin ixtiyarına buraxırlar. Deyirlər, bu mülklərin söhbəti qaldı məşher gününe. Axır Əlimin zühuruna. "Sitate İcrayeye Fərmanə İmam" qurumu məhz bu zaman qeybdən ayrılb işqi aləmine, nur dünyasına daxil olur. Çevrilir Əhmədinejad dəstəsinin çox milyardlı siyasi, maddi, mənəvi kapitalına.

Son seçkilərdə, görərsiniz, növbəti Əhmədinejadın seçki təbliğatı, qərargahi məhəz bu yarıqapalı ünvanından idarə olunub öz namizədində - Həmid Baqhayıə qələbə qazandıracaq.

Əhmədinejad prezidentliyi dövründə öz populistiyyi ilə seçilir. O, ilk dəfə neft gelirlərini sadə xalq nümayəndələri arasında böülübü. Adambaşı 50 dollar pul ayınb hər İran vətəndaşına. Həsən Ruhani hakimiyyətə gelince bə pulları kəsib. Deyib, bu pulları iqtisadiyyata yatırımaq daha münasibdi. Nəinki kasıblara ödəmək.

İndi növbəti seçki zamanı bu pulun eşqi ilə "müstəzəfan"lar, yəni əzilmiş xalq kütələri, görərsiz, yeniden seçki qutularının karşısını kəsdirəcəklər.

Növbəti Əhmədinejadın - yeni Həmid Baqhayın qutusuna öz müsbət rəylərini atacaqlar.

İran prezidentlerinin demək olar hamisi ikinci dəfə bu kürsünü özlərinde saxlayıblar. İkinci dəfə seçilməyəcək yeganə prezident, deyilənə görə, indiki Həsən Ruhani olacaq.

Hələ ki İran öz 12-ci İmamını deyil, 12-ci prezidentini salamla mağaza hazırlı.

"Yeni Musavat" mövzunu öz diqqət mərkəzində saxlayır. Mövzu ilə bağlı her hansı bir yenilik mütləq ünvanınıza çatdırılacaq

□ **Həmid HERİSCİ**



Saturnun halqaları

Zamin HACI
 zaminhaci@gmail.com

Xəberlərde oxudum: "Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafaya və ya Nüşabə Hidayət qızı müxalifətin mitinqlərinə iştirak edərək dolanışığını aşağı seviyyədə olmasından gileyənib. O, 35 il müəllimə işlədiyini və indi aldığı pensiyamın az olduğunu deyib". Sitat sonu.

Coxdan jurnalisticamızda bele orijinal cümlələr oxumurdum - o uzun sitati hörmətli oxuculara çatdırmaqdə məqsədim yalnız budur. Şədevr yanaşmadır. Bunu yazan jurnalist hər kimdirse iki cümlədə respublikanın portretini yaradıbdır, hətta burada avtoportret də vardır. Qardaş (ya da bacı - bilmirəm dəqiq; hətta eyni zamanda hər ikisindən də ola bilər, biz demokratik ölkəyik) pəşəkarlığın standartını yaradıbdır konkret olaraq. Təklif edirəm Mətbuat Şurası bunu yazana "əməkdar mühəndis" adı versin. Onsuz bu dəqiqə qarşıq zəmanədir, hamı başqasına ad verir. Sözgəliyi, qəzetdən oxudum ki, bu gün MŞ sedri hörmətli Əflatun müəllimin 60 yaşı olur. Bu münasibətlə onu təbrik edirəm, arzu edirəm haçansa yazı da yassın, 60 min ördəyi-qazı olsun. Hətta yubiley münasibətlə qədim el adətlərimizə uyğun olaraq bir jurnalisti qurban kəsib qara etdən kabab bişirmək də lazımdır. İndi söz əlaqədar təşkilatlarındır. (Bu adətən axırdı olur, ta tədbirdir, istənilən yerə girir).

Ümumiyyətə, proseslər göstərir ki, bizdə qoyun-quzusuz iş aşmır. Bir qardaş var, son günlər ecazkar səsi ilə hamını tilsimleyibdir. Hara baxsan videosu yayılır: "Çobanın səsi heyrete gətirdi", "Quzuları otaranda oxudu" və sairə. Hətta dünən mədəniyyət nazirimiz Əbülfəs müəllim media nazirimiz Əflatun müəllimə əməkdar mədəniyyət işçisi adı verəndən sonra (gərək xalq artisti adı da verəydi) açıqlama yayıb ki, çoban rayon mədəniyyət şöbəsinə işə götürüb. Diqqət mərkəzdədir, bundan sonra icra hakimiyyətinin seçki saxtakarlığına aid konsertlərdə mütləq bu qardaş da oxuyacaqdır və sairə.

Istər-istəməz sual yaranır: bəs qoyunlar? Sən oxu, mən oxuyum, o oxusun, bəs qoyunları kim otaracaq? Beləcə iqtisadiyyatımıza zərba dəyir, qoyun əti bahalaşır, yun qırxa bilmirik, Dövlət Qoyun Fondunda gələcək nəsillərimiz üçün yığıb saxladığımız qoyun qığları azalır və sairə.

Mən elə qəlbimdəki bu narahatlıqlı internetdə yüngülvari serfinq elədim, gördüm, sən demə bu qardaş əməllice qoyun piarı edibdir, heç çobana-filana bənzəmir. Bunun piar-kampaniyasını təşkil edənə halal olsun. Millətimizin zəif nöqtəsini əla bilirmiş. Təsəvvür edin, internetdə bu qardaşın keçən illərdə oxuduğu bir neçə mahni var, izləmə sayı beş-on nəfərdir, ancaq indiki qoyun fonunda olana bütün millet söykənib baxır. O bambili artistlər demişkən: "9 milyon eñirlərdən bizə baxır". Belə çıxır mahnını çobanın oxuduğunu yazmasan yenə bu qardaşa fikir verən olmazmış. Bəlkə biz də qəzetimiz oxunsun deyə örüşdə yazaq? Müxalifə isə qoyun otara-otara şüar qışqırsın. Təsiri, effekti qarantidir - adım ki mi əminəm.

Hətta biz qoyun sürüşünü qabağımiza qatıb New Yorkda BMT-nin qabağına qədər getsək, bunun Qarabağ probleminin sülh yolu ilə həlli prosesinə də müsbət təsiri ola bilər. Bütün əsulları sınaqdan çıxartmaliyiq. Vətən mənə oğul desə nə dərdim, Məmər olub kresləda bittərdim!

Sonda bir elmi məlumatı diqqətinizə çatdırım, görünəz harda qalmışq.

Amerikalıların çıxan göndərdiyi "Kassini" adlı bir kosmik qurğu var. Bu gedib Saturnun halqalarını, peyklərini-filanı xeyli araşdırıb, indi yanacağı qurtarmaq üzərədir. Hesablayıblar, yanacaq tam qurtaranda bu, Saturnun hansısa peykine düşə bilər. O peyklerde isə həyat əlamətlərinin olması mümkündür. Əgər "Kassini" ora düşsə, Yerdən apardığı ehtimal edilən hansıa mikrob və ya bakteriya ordakı həyata neqativ təsir edərmiş. Uzun sözün qısqası, bunu önləmək üçün "Kassini"ni başqa peykin atmosferinə soxub yandırmaq, məhv etmək planı işə düşüb. Bu da olacaq bu il sentyabrın 15-də. Bakının qurtuluş gündündə.

İndi görün dünyada nə bekar adamlar var.

İsrailin sabiq müdafiə naziri Moše Yaalon ölümənin İŞİD-lə əlaqələri haqda danışıb. M.Yaalon öten ilin mayında baş nazir Netanyahu ilə aralarında yaranmış narazılıq səbəbindən parlamentdən və nazir postundan istəfa verib. İsrailin Suriya siyasetindən danışan sabiq müdafiə naziri Təl-Əvivin mövqeyini izah edib.

Yaalon deyib ki, İsrailin İŞİD-lə əlaqələri utancıverici olduğunu medyanın gizlədir. Suriyada hazırda bir sıra hərbçi gülər, o cümlədən İran, Rusyanın hərbçi qüvvələri, "Əl-Qaide", İŞİD kimi terror təşkilatlarının fealiyyət göstərdiyini bildirən sabiq müdafiə naziri deyib ki, Suriyadakı hazırkı şəhərə İsrailin ehtiyatlı bir siyaset yürütməsi vacibdir: "İsrail həm öz maraqlarını qorunmalı, həm də proseslərə qarışmamalıdır. Çünkü tərəflərdən birini müdafiə edərək digərinin maraqlarına xidmət etmiş olursa. Bu səbəbdən də biz İsrail olaraq qırımızı xələrimizi müəyyən etdik. Kim bizim suverenliyimiz pozarsa, həmin an ən ağır şəkildə cavab veriləcəkdir. Bu cür hücumlar əsasən Əsəd rejiminin nəzarətindəki bölgelərdən olur. Ancaq İŞİD-in nəzarətində olan bölgelərdən ərazimizə zərba endirilərkən, İŞİD həmin anda üzrəxalıq etdi".

Qeyd edək ki, İsrail 50 ilə yaxındır Suriyanın Colan təpələri bölgəsini işğal altında saxlayır. Bu səbəbdən də iki ölkə arasında müharibə vəziyyəti var. "Ərəb baharı" sonrası Suriyada başlayan müharibədə İsrail formal olaraq müdaxilə etməsə də, Suriyadakı müxalifləri dəstəkləməsi artıq rəsmən təsdiqini təpib. Bundan başqa, Hillary Clintonun yazılışlarında Suriyada həkimiyətin dəyişməsinin İsrailin maraqlarına uyğun olması ilə bağlı fikirlər də yer alırdı.

M.Yaalonun son açıqlamaları İsrailin Suriyada Əsədə qarşı qüvvələri dəstəklədiyi və arada gizli əməkdaşlığın olduğunu bir daha təsdiqleyir. Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrin rəsmiləri İsrailin İŞİD-lə əlaqələri haqda iddialar ortaya

atıb. Hətta İsrailin bu terror təşkilatını dəstəkləməsi haqda iddialar da var.

Bu isə bir neçə faktı yenidən təsdiqləyir. Birinci, heç bir silahlı qruplaşma və ya terror təşkilatı "özbaşına" yaranıb, həmçinin arxasında (*bunu zamanla digər terror təşkilatlarında da gördük - K.R.*) hansıa dövlətlərin keşfiyyat, xüsusi xidmət orqanları dayanır. İkinci, dövlətlər heç də zahirde olğu kimi terroru həqiqətən bəşəriyyətə düşmən olaraq görmürər, yeri gələndə ondan öz düşmənlərinə qarşı maksimum istifadə etməyə çalışırlar.

Yeri gəlməkən, öten il bu zamanlarda ABŞ keşfiyyatının keçmiş agenti Eduard Snouden İŞİD-in qurulmasına ABŞ, Britaniya və İsrail keşfiyyatının da yandığını açıqlamışdı. Snouden

İŞİD-in bölgədə İsrailin təhlükəsizliyini qoruduğunu bildirmişdi. Onun sözlərinə görə, adıçəkili dövlətlərin keşfiyyat xidmətləri dünyanın bütün terror təşkilatlarını "eşşəkarası yuvası" adlı strategiya ilə bir araya toplayır. Bu strategiyaya görə Yaxın Şərqi İsrailə qarşı olan bütün silahlı qruplaşmalar qarşı-qarşıya getirilir. Hətta Snouden İŞİD lideri Bağdadının bir il İsrail keşfiyyatından herbi və siyasi təlim aldığını da iddia edir. Onun senator Makkeynle görüşdüyüünü bildirmiştir. Bu iddiaları indi



İŞİD-in İsraille əlaqələrinə dair sok iddialar

Yəhudü dövlətinin sabiq müdafiə nazirinin açıqlaması bu iddiaları necə təsdiq edir...

Suriyadakı silahlılara dəstək verir. Çünkü nəticə etibarı ilə həm İsrail Suriya və "Hizbullah" kimi düşmənlərinəndən xilas olmuş olur, həm də savaşın davam etməsi, müsəlman ölkələrinin diqqətini İsraildən, daha doğrusu, Fələstin münəaqişəsindən yaxındır. Bu mənədə İsrailin yangızlı olsa da, Suriyadakı müxalifləri dəstəkləməsi artıq rəsmən təsdiqini təpib. Bundan başqa, Hillary Clintonun yazılışlarında Suriyada həkimiyətin dəyişməsinin İsrailin maraqlarına uyğun olması ilə bağlı fikirlər də yer alırdı.

M.Yaalonun son açıqlamaları İsrailin Suriyada Əsədə qarşı qüvvələri dəstəklədiyi və arada gizli əməkdaşlığın olduğunu bir daha təsdiqleyir. Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrin rəsmiləri İsrailin İŞİD-lə əlaqələri haqda iddialar ortaya

sübut etmək çətin olsa da, orta-da olan faktlar onu göstərir ki, İŞİD və benzər silahlı qruplaşmalarla bir çox ölkələrin, hətta İŞİD-qarşı savaşan Rusyanın da keşfiyyat agentləri var.

Nəticə etibarı ilə Suriyada 6 il davam edən savaşdan ən qazançı çıxan ölkə hazırda İsraildir. Çünkü Snoudenin də qeyd etdiyi kimi, bu dövrə Yaxın Şərqi bütün silahlı qruplaşmaları, o cümlədən Fələstinlər, livanlılar, iraqlılar, suryalılar və digərləri daha əvvəl İsrailə qarşı Fələstinin azadlığı üçün savaşdıqları halda, son 6 ilde bir-biri ilə savaşır. İsrailə faktiki olaraq savaş veziyətində olan Suriya təmənən dağlılb xaraba qalıb, Fələstin və Livan silahlı qrupları indi Suriyada bir-birinə qarşı vuruşur. İsrailə qarşı Fələstin və Livan müqavimətinin əsas maliyyəcisi olan İran da son 6 ilde bütün imkanlarını Suriyada sefərə edib. İsrail isə ara-sira suverenliyinə təhdid yarandığını əsas getirək Suriya hərbçi qüvvələrini bombalayıb. Fələstin məsəlesi isə indi ən yaxşı halda 3 və sonrakı yıldırda qərar tutub. Çünkü nəticə etibarı ilə İsrail üçün ən ideal şərait yaranıb: müsəlmanlar bir-biri ilə vuruşur.

□ KƏNAN

Trampın Azərbaycana maliyyə yardımını ləğv etmək istəyinə Bakıdan reaksiya

"Bu, Trampın seçkiqabağı platforması ididi"

ABŞ Dövlət Departamentiinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaldılacaq və ya təmamilə ləğv ediləcək.

"Report" xəber verir ki, bu barədə ABŞ Dövlət Departamentiinin 15 səhifəlik bündə sənedində deyilir.

Donald Trampın ABŞ prezidenti seçiləndən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxistan, Türkmenistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımını ləğv edilebilər.

Ermənistana maliyyə yardımını 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma Gürcüstana da şəmil



olunacaq.

Deputat Vahid Əhmədov "Qafqazinfo" ya açıqlamasında qeyd edib ki, burada söhbət təkçə Azərbaycandan deyil, bütövlükdə inkişaf etməkdə olan ölkələrdən gedir. Azərbaycan da həmin ölkələ-

rin siyahısındadır: "Fikir vermisinzsə, digər ölkələrə də, məsələn, Ukraynaya ödənilən maliyyə yardımının faizi azalılmalıdır. Bu, Trampın, ümumiyyətə, seçkiqabağı platforması idi. O bildirmişdi ki, niyə ABŞ digər dövlətlərə maliyyə yardım etməlidir. Öz daxili işi ilə məşğul olmalıdır. Tramp ABŞ-in maliyyə yardımını siyasetini kökündən dəyişmək istəyir. Hətta fikir vermisinzsə, Beynəlxalq Yardım Agentliyini birləşdirmək fikrindədir. Bu, Tramp ideyasıdır və deyimlik kimi, seçkiqabağı platformasında da öz əksini tapmışdı. İndi də onu yavaş-yavaş həyata keçirir.

Yardımın kəsilməsinin Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsiri ola bilməz. Biz ABŞ-dan ele külli miqdarda yardım almırıq ki, mənfi təsiri de olsun".

Azərbaycanın əleyhidarları hərəkətə keçdi

Fransadakı president seçimlərində Dağılıq Qarabağ məsələsində anti-Azərbaycan mövqeyi tutan iki qatı ermənipərest namizəddən biri - Fransua Fion seki marafonundan kənarda qaldı. Ultrasağçı Mari Le Pen isə ikinci on çox sos alaraq növbəti, yekun tura çıxa bildi. Artıq məlumdur ki, mayın 7-də o, birinci turun qalibi Emmanuel Makronla yarışacaq.

Əksər siyasi müşahidəçilərə görə, Makron seçimlərin ikinci turundan qalib ayrıla biləcək. Çünkü 1-ci turdan keçən bilməyən namizədlərin eksəriyyəti, o cümlədən həmin o ermənipərest Fransua Fion öz tərəfdarlarını Makronu dəstəkləməyə çağırıb. 39 yaşlı ən potensial namizədin qələbəsi isə Avropa Birliyinin, bütövlükde Qərbin də maraqlılaşdırır. Həmçinin Azərbaycan üçün en məqbul namizəd-siyasətinin məhz E. Makron olması haqqda rəylər var. Ancaq təbii ki, bu, nəzəri cəhətcə beledir.

Doğrudur, Fiondan və Le Pendən fərqli olaraq Makron Dağılıq Qarabağ məsələsində in-diyyədək açıq ermənipərest mövqə ortaya qoymayıb. Nə Mari Le Pen kimi "Dağılıq Qarabağın Ermənistana birləşdirilməsinin" vacibliyini dile gətirib, nə də F. Fiyonsayağı "Stalin 1921-ci ilde Dağılıq Qarabağı zorla Ermənistandan qoparıb Azərbaycana verdi" söyleyib.

Bununla belə, etiraf edək ki, o da həlli dəci turda ölkədəki erməni seçicilərin səsini almaq üçün yəqin ki, ermənilərin xoşuna gələn açıqlamalar, vədlər vermək, tabliğati gedişlər etmek zorundadır. Deyənən, artıq başlayıb da.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumatə görə, srağagün Parisdə saxta erməni soyqırımı abidəsinə ziyan edərək Emmanuel Makron uydurma məsələnin inkarına



Erməni lobbisi Bakının şansında qarşı - düşmən tərəfənən yol axtarır

Fransa prezidentliyinə ən şanslı namizədin ətrafında erməni lobbistləri peydə olub; Ollandın potensial xələfi Qarabağdan danışdı və... düşmən ölkəyə reverans etdi - səbəb; Fransa prezidenti ermənipərest olmaya bilərmi?..

göre ceza nəzərdə tutan qanunun qəbulu yönündə işləri davam etdirməyin zərurılığını qeyd edib. Makron onu da deyib ki, prezident seçilərsə, Qarabağ konfliktinin həlli üçün əlindən gələni edəcək. "Lakin özünüz də bilsiniz ki, butekbaşına çözülmə məsələ deyil", - deyə o, ermənilərə xitabən bildirib.

O da diqqətəkicidir ki, ziya-

rət zamanı onu Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsəndləri Murad Papazyan və Ara Toranyan müşayiət ediblər. Yəni belə görünür ki, artıq imkanlı erməni lobbisi Makronu da öz "qayğısı" altına almağa girişib.


Bu, gözlənilən olmaqla yanaşı, elbətə ki, Azərbaycan üçün xoşagələn gəlismə deyil. Eyni za-

manda Bakıya neqativ bir signaldır. Hər halda, Fransadakı türk və Azərbaycan lobbisi bu nüansları ciddiye alıb gərəken ortaq addımlar atsa, yaxşı olar.

Bu yerde yada salaq ki, indiki prezident Fransua Ollandın dönməmində, həm də elə Ollandın birbaşa təşəbbüsü ilə uydurma məsələnin kriminallaşmasına iki

fi - Makron da eyni yolu gedəcəkmi? Bir şey qalmayıb. Yalnız onu əlavə eləmək qalır ki, Fransa yaxşı ki, Qarabağ məsələsində həlli dəci söz sahibi deyil. Hərçənd həlli dəci söz sahibi olan Rusiya da məsələdə Azərbaycanın maraqlarına cavab verən mövqə sərgiləmir. Ancaq bu, ayri yaxının mövzusudur.

□ Siyaset şəbəsi



sında şərt qoyma ki, Gürcüstanla bütün əlaqələr kəsilsin. Çünkü Gürcüstanın əsas iqtisadi, həyat mənbəyi Azərbaycandır. Lakin biz Rusianın bu şərtini qəbul etmedik. Yaxşı, belə olduğu təqdirdə Rusiya bizimle əbədi düşmən oldu? Xeyr, bir müddət sonra yene münasibətlər normal vəziyyətə düssüd. İndi da Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Hazırda Azərbaycanla Rusiya arasında çox dinamik münasibətlər sistemi var. Tebi ki, burada həm problemlər, həm də həllini tapmış məsələlər mövcuddur.

rinci bu məsələ üzərində qurulub ki, onlar regionlu silahlanma yarışına çevirsinlər. Eyni zamanda Ermənistən və Azərbaycanın Moskvadakı diasporlarının pulunu Rusiya yeri gələndə öz pulu hesab edir. Deyir ki, Azərbaycan diasporu silah alıb Bakıya, Ermənistən diasporu da silah alıb, İrevan göndərsin. Bu baxımdan, düşünmürəm ki, Rusiya konkret olaraq ermənilərə kömək edir. Onlar, sadəcə olaraq, öz maraqlarına xidmet edirlər. İkinci vacib məsələ de ondan ibarətdir ki, Rusiya Türkiye amilini çox ciddi nəzərə alır. Azə-

Azərbaycan Putinin Avrasiya layihələrinə qoşulsalar...

Politoloq: "Rusyanın Qarabağ məsələsində hər hansı şərtini qəbul etsək, Moskva növbəti şərtini irəli sürəcək"

İftifaq üzv olsun, sonra Dağılıq Qarabağ məsəlesi ilə məşğul olarıq. Real olan budur ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmadan da Dağılıq Qarabağ məsələsini həll etmək gücləndir. Azərbaycanın bu məsələdə gücünün əsas hissəsinə rəsmi Bakının, ölkə rəh-

bərinin şəxşən Rusiya istiqamətinə apardığı siyaset təşkil edir. Moskvanın Qarabağ məsələsində hər hansı şərtini qəbul etsək, Rusiya növbəti bu dəfə tamamilə fərqli bir şərt irəli sürəcək. 2008-ci ilde Saakaşvili hakimiyətə gəldikdən sonra Rusiya Azərbaycanın qarşı-

politoloq onu da qeyd etdi ki, məhz Azərbaycanın apardığı siyaset nəticəsində Rusiya bu gün ermənipərest dövlət deyil: "Dağılıq Qarabağ münəqşəsi kontekstində baxanda Rusyanın, sadəcə olaraq, özünün maraqları var. Rusyanın son maraqları isə bi-

cəmiyyətində Türkiyənin oynaya biləcəyi rol Rusiyada çox qorxulu "yuxular" yaradır. Rusiya bu istiqamətdə də özü üçün müyəyen zəmanət əldə etmək istəyir. Belli olduğu kimi, Rusiya hazırda Yaxın Şərqi istiqamətində mövqelərini gücləndirməyə çalışır. Onla-

□ Əli RƏİS

"Bu münaqışə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqışə daha da keskinleşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 il-dən çoxdur ki, danişqlar aparır, lakin biz gərək məsələnin həllini tapaqla, cümlə status-kvo qəbul edilməzdir. Bu münaqışənin hərbi həlli yoxdur", - Fransa dövlət başçısı qeyd edib. Ölkəsinin danişqlar prosesində cəlb olunduğu xatırladan Ollandın sözlerinə görə, Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinə tapılmasına can atır.

Lakin rəsmi Parisin Olland dönməndə buna necə can atlığıni görür. Prezidentliyinin sonuna yaxın Fransua Olland ermənilərlə görüşdə "Dağılıq Qarabağ xalqı" ifadəsini işlədərək və bəy-nəlxalq hüququ, BMT qətnamələrini unudaraq, konfliktin həllinə bölgə ermənilərinin öz müqəddəratını təyin etmə haqqının tanınmasından keçdiyini bəyan etdi.

Bəs onun ən potensial xələ-



Alimpaşa Məmmədov

Şəmkirdə “İpək yolu” korrupsiyası

Vətəndaşlara verilən kompensasiya icra hakimiyyətində mənimşənilib; məsələyə Şəmkir prokurorluğu və Maliyyə Nazirliyi qarışır

“İpək yolu”nın çəkilişi zamanı yol verilən korrupsiya haqda çox yazılıb. Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrdə onun “İpək yolu”nın çəkilişindən böyük məbləğlər qazandığı haqda “WikiLeaks”in dərc etdiyi mexfi materiallarda belə məlumatlar yer almışdır. Hazırda Ziya Məmmədov nazir deyil. “İpək yolu”nın çəkilişində isə korrupsiya qalmaqdadır.

Redaksiyamızın daxil olan məlumatata görə, Şəmkirin Əliyaqublu kəndi ərazisində yolu keçəcəyi torpaqlarda vətəndaşların təsərrüfatları, istilikxanaları olub. Dünya Bankından alınan kredit hesabına yol layihəsi tərtib edilərkən belə halların olacağı da nəzərə alınır və torpaqları yoluñ altına düşən vətəndaşlara kompensasiya ödənilməsi nəzərdə tutulub.

“İpək yolu” Şəmkir Yol Polisinin postundan “Qırmızı körpü”yə qədər uzanır. Həmin ərazidən Əliyaqublu kəndi ilə ya-naşı, bir çox kəndlərin sakinlərinin torpaqları da yoluñ altına düşüb. Kompensasiya verilişi zamanı isə böyük narazılıq yaranıb. Bele ki, Şəmkir Rayon İcra Hakimiyyəti rəsmiləri vətəndaşlara təsərrüfatlarının real qiymətindən dəfələrlə az kompensasiya təklif edib. Bir çox vətəndaşları kompensasiyanın azlığından narazı olsalar da, sonda kompensasiyanı eله təklif olunan miqdarda almaq məcburiyyətində qalıblar. İcra hakimiyyəti rəsmiləri onlara deyiblər ki, eله təklif etdikləri kompensasiyanı almasalar, ümumiyyətə, sökülübü yerlə-yeysən edilmiş təsərrüfatlarına görə heç qara qəpik də aña bilməyecəklər. Naəlac qalan vətəndaşların bir çoxu narazı olsalar da, təklif olunan kompensasiyanı götürür.

Əliyaqublu kəndinin 4 sakini Arzu və Azər Məmməd oğlu Heydərov qardaşları, Abbas və Cingiz Ələmdar oğlu Yusifov qardaşları Şəmkir Prokurorluğununa rəsmi qaydada şikayətlər yazıblar.

Məsələ ilə bağlı araşdırımlar başlanıb və çox ilginc korrupsiya sxemləri ortaya çıxarılb. Məlum olub ki, Arzu Heydərova yoluñ altında düşən təsərrüfatına görə 121 min manat kompensasiya verilməli imiş. Amma vətəndaşa cəmi 20 min manat kompensasiya verilib. Onun qardaşı Azər Məmməd oğlu Heydərova dəqidillərək üzərində yol çəkilən obyektinə görə 197 min manat verilməli imiş. Həmin pulu icra hakimiyyəti rəsmiləri ilə six elaqədə olan Mirəli Həsən oğlu Həsənovun adına sənədləşdiriblər. Mireli Həsənov 197 min manatdan cəmi 30 min Azər Heydərova verib. Abbas və Cingiz Yusifov qardaşlarına isə yoluñ altında qalan təsərrüfatlarına görə 308 min manat kompensasiya verilməli olub. Onlara ümumiyyətində 70 min manat veriblər.

Şəmkir Prokurorluğununda böyük korrupsiya cinayətinin araşdırılmasına Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti şöbəsindən de nümayəndələr qatılıb. Vətəndaşların şikayətləri yerində araşdırılıb və kompensasiyaların rəsmi sənədlərdə göstəriləndən dəfələrlə az verildiyi təsbit olunub.

İddiaya görə, həmin vaxt məsələyə Şəmkirin icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qarışır. İcra başçının tekidi ilə təsbit olunan korrupsiya faktları ilə bağlı rəsmi ləşdirmə aparılmayıb.

A. Məmmədov prokurorluqdan tələb edib ki, işi bağlaşınlar. Şəmkir prokuror isə israr edib ki, işi bağla bilməyəcəklər, iş yarın vətəndaşlara kompensasiya ödənəcəyi təqdirde bağlanıa bilər. Bundan sonra vətəndaşlara çatacaq kompensasiya tam həcmde özlərinə verilib. Hazırda “İpək yolu”nın Şəmkir ərazisindən keçən hissəsində torpaqları yoluñ altına düşən vətəndaşların bir çoxunun rayon prokurorluğununa şikayət yazdıqları bildirilir. Vətəndaşlar onlara çatacaq kompensasiyanın bu şəkildə mənimşənilidiliyini bildirir, məsələ ilə bağlı araşdırılma aparılması isteyirlər.

□ E.HÜSEYNOV

P.S. Yazida adı hallanan hər kəsi dinlənməyə, mövqeyiniñ dərc etməyə hazırlıq.

Leğv edilmiş Milli Tehlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Tehlükəsizlik Baş İdaresinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Tehlükəsizlik Baş İdaresinin sabiq işçisi polkovnik Selim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

5-6 adama satıb. Həmin nömrələri onlara da veribmiş. Bizim etirazlarımıza baxmayaraq, taxta dolu vəqonlar “Azkapital” firmasının nümayəndəsi Haqverdi Şükürova verildi. Sonradan bilindi ki, Qədim KYS-de 7-8 adamdan, hər birindən 5-10 vəqon taxta üçün (ümumiyyətində 70 - 80 vəqon) 1 milyon dollar yiğib. Oلمayan taxta dolu vəqonun hər birini 5 adama satıb. Heç kimin pulunu qaytarmaq fikri yoxdur. Bundan sonra Qədimlə bir neçə dəfə görüşdüm, Rusiyada kimlərlə işlədiyi xəber

la 5 min dollar, 7 min manat da alıb. Uzun müddət N. Hümbətova borcu qaytaracağını və edən Q. Ədilov onun polise şikayət edəcəyini biləndən sonra atası və bir seyidə ofisində gedib. Bu dəfə isə N. Hümbətova 280 min dollar borcu olduğunu deyib. Amma həmin pulu da ödəməyib. N. Hümbətov deyib ki, həmin gün onun ofisindən çıxan Q. Ədilov dələduzluğunun qurbanı olan Xaləddin Yusibovu və Rövşən Məhərrəmovu zəng vurub və deyib ki, Natiq Hümbətova 80 min dollar “atıb”.

ler üzrə araştırma aparıllarən Səlim Məmmədov onu tapa bilməmişdi və məni yiğmişdi. Həmin vaxt mən Rusiyada, Don Universitetində maruzla ilə çıxış etdiyim günləre təsadüf etmişdi. Bir dəfə də Gürcüstanın Diaspora Komitəsinin qurultayında iştirak etdiyim vaxt Səlim mənə zəng vurub “sənən bu dostun haradadır, onun erizələrini araşdırırıq, tapa bilmirik onu” dedi. Konfranslarda olduğum üçün Qədimə “MTN-də səni axtarırlar, ora get, şikayət etmisen, dalında dur” sözlərini

20-dək iş adəminə qarşı 1 milyon dollarlıq firildağın inanılmaz təfərrüatları

“MTN işi”ndə zərərçəkən dələduz çıxdı; Akif Çovdarovun həbsi Qədim Ədilovun işinə yarayıb;...

Musavat.com-un məlumatına görə, Bakı Hərb Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesde şahid qismində Gürcüstan Humanitar Elmlər və İncəsənət Akademiyasının fəxri doktoru Natiq Hümbətov ifadə verib. N. Hümbətov iş üzrə zərərçəkən kimi tanınan, öten prosesdə ifadə verən Qədim Ədilovun epizodu üzrə bildiklərini məhkəmenin diqqətine çatdırıb. Qeyd edək ki, Qədim Ədilov ifadəsində göstərib ki, Akif Çovdarov tərəfindən döyüllüb və MTN əməkdaşlarından Səlim Məmmədova pul verib. İştintaq və məhkəmə zamanı Qədim Ədilov ziddiyətli ifadələr verib.

Natiq Hümbətov məhkəməye notarial sənədlər təqdim edərək ifadəsində deyib ki, Q. Ədilovun bu gün da ona külli miqdarda borcu var, qohumu Akif Çovdarovun həbsindən sui-istifadə edərək onun borcunu vermır:

“Qayınlarım Keşlə Yük Stansiyasında (KYS) taxta alveri ile meşğul idilər. Qayının Sadıq Cəfərov 2014-cü ilin iyündə dedi ki, Qədimlə tanış olub və o, yaxşı keyfiyyətli, ucuz qiymət bize mal verə biler. Sadıqin Qədimə mesuliyətə nəzarət edəcəyinə arxayın olaraq dostum olan Türk iş adamından 80 min dollar borc alıb. Bundan əlavə, Qafqaz İnkışaf Bankından “Nargile” kafesinin yanında 470 mina aldığı həyat evini girov qoymaqla, 127 min dollar kredit götürüb. İlk 80 mini Sadıqın vasitəsilə Qədimə verildi. 127 min dolları isə həmin vaxt manatla şəxşən Qədim Ədilovun özüne dostum Mütəllim Əliyevə məxsus ofisində vermişəm. Əvvəller Qədim qayınlarım Sadıq və Məmməd Cəfərovlardan 300 min dollar pul götürürək onlara 3-4 vəqon taxta satmışdır. Məndə pulları alandan sonra bize 1 vaqon da olsa mal vermişdi. Ümumiyyətində, onun bize 425 min dollar borcu yaranmışdır. 2014-cü ilin payız ayında Keşlə stansiyasında səs yayıldı ki, Qədimin 3-4 vəqon taxtası gəlib. Taxtalar onun əlyazma ilə nömrələrini yazıb bize verdiyi vəqonlarda gəlmışdır. Lakin bize yaxın olan firmaının ünvanına yüklənməmişdir. Sonradan aydın oldu ki, Qədim taxta dolu vəqonların hər birini

aldı. Onun işlədiyi adamların içinde 2 nəferlər tanış çıxdı. Həmin adamlarla əlaqə saxlayaraq Qədimin mənə borcu olduğunu dedim və Qədim üçün kəsməli olduqları mali mənə göndərəmələrini xahiş etdim.

Uzun səhərərdən sonra Qədimi Rusyanın Serov şəhərində işləyən həmin adamlara - Rüstəm və Mirhəbib adlı şəxslərə zəng vurmağa razı saldım. Onların hər ikisi dedi ki, heç də Qədimin söylədiyi qədər - 100-200 min dollarlıq mal ona borcu deyilər. Hər iki şəxs dedi ki, malların göndərilməsi üçün nəqliyyat və gömrük məsələlərindən öndənilədir. Borc alıb hər iki şəxse məsələlərini qarşılıqlı üçün pul göndərdim. Nəticədə 2 nəferdən birlikdə 65 min dollarlıq taxta gəldi. Beləliklə, Qədimin bize 425 minlik borcu 360 min dollara düşdü. Bu hadisələr 2014-cü ilin dekabrında, 2015-in yanvarında olub. Bundan sonra Qədimin Rusiyadan alacağının olmadığını bildiyime görə ona dedim ki, pulu verməsə, polisə şikayət edəcəyəm”.

Məlum olub ki, Q. Ədilovun təklifi ilə onun N. Hümbətova olan 360 min dollar borcun etrafı haqda sənəd tərtib olunub. Həmin sənəd 2015-ci il yanvarın 16-da 38 sayılı notariat kontorunda rəsmiləşdirilib. Bundan sonrakı aylarda Q. Ədilov həmin borcdan 1 dollar belə qaytarmayıb, əvezində N. Hümbətovdan əlavə olaraq müxtəlif adalar-

N. Hümbətov deyib ki, Q. Ədilovun dediklərinin səs yazısı da X. Yusibovda var:

“Qədim Xaləddin Yusibova deyib ki, “Natiq ata-atə sənən olan borcu qaytaracağam”. Bu görüşdən bir neçə gün sonra Qədim mənə zəng vurub görüşmek istədiyi dedi.

N. Hümbətov deyib ki, Q. Ədilovun ərizə-sikayətlərində göstərdiyi şəxslərin ona borcu olmadığını yəqinləşdirəndən sonra Nərimanov Rayon Polis İdəresinə ərizə ilə müraciət edib: “Məndən sonra Qədimin pullarını əle keçirdiyi 8-10 iş adəmi ərizə ilə Nərimanov Rayon Polis İdəresinə müraciət etdi. Barəsində Cinayet Məcəlləsinin 178.2.2, 178.3.2 maddəsi ilə ciyənat işi başladı. Lakin təxminiñ ay yarım sonra Akif Çovdarov həbs olundu. Bunu kimse öyrədi ki, bir kompüterdə kağız yazıp istintaqa versin ki, guya bi-zə alındıq pulların əvəzində taxta verib. Qəribəsi odur ki, istintaq “edələtin gözü kor olur” ifadəsini hərfin mənəda qəbul edərək, Qədimin dediklərini təkzib edən Dövlət Gəmərük Komitəsinin arayışını və notarial sənədləri görəməzləkden gələrək, onun MTN işində zərərçəkən olduğunu əsas gətirərək bizim cinayət işini yarımcıq saxladı”.

Natiq Hümbətovdan başqa iclasda Qədim Ədilovun əmələrindən zərərçəkmiş Sadıq Cəfərov və C. Namazov da çıxış edərək, onun dələduz olduğunu diqqətə çatdırıblar.

Proses aprelin 26-da davam etdiriləcək.

□ E.HÜSEYNOV





KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Qarabağ danışqlarında pauza davam edir. Hələ ki ATƏT-in Minsk Qrupu həmsədrlerinin bu pauzanı pozmaq və sülh prosesinə real dinamika gətirmək yönündə ciddi səyləri gözə dəymir. Sanki həmsədrler bütün mümkün təkliflərini vermiş və öz işlərini bitirmiş kimi görünürərlər.



İşgalçi Ermənistən öz üzərində heç bir tezyiq hiss etməməsi isə onu danışqlara maraq göstərməməyə və status-kvonu saxlamağa həvəsləndirir. Bu da o demekdir ki, sülhün alternativi - müharibə öz aktuallığını saxlayır. Üstəlik, hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümünün başlaması da yaddan çıxmamalıdır.

Sözsüz ki, vəziyyətin belə təhlükeli şəkil almışında əsas məsuliyyəti Rusiya daşıyır. Ona görə ki, ya vəlvələdən, ya zəlzələdən Kreml Dağlıq Qarabağ münaqişəsinin hellində əsas rıqaqlar məhz onun əlinə dədir. Əfsuslar olsun ki, Moskva bu rıqaqlardan istifadə etməyə tələsmir. Əksinə, postsovet məkanındaki digər konfliktlər (Abxaziya, Cənubi Osetiya, Dnestrani bölgə, Donbas) ətrafindakı situasiya göstərir ki, Rusiya bu münaqişələri sünü surətdə uzatmaqla özünün geosiyasi və geohərbi maraqlarını hələ bir müddət də təsbit etmək niyyətindədir.

Mövcud şərtlər fonunda sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistən xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Bu görüş nəyi dəyişəcək, sülh prosesi nəhayət ki, dalandan çıxacaqmı və ya nazirlərin üçtərəflı görüşü prezidentlərin növbəti görüşünə zəmin yarada bileyəkmi? Ekspertlərin bu yönde təhlilləri elə də nikbin deyil. Eyni zamanda xəbərdarlıq xarakterlidir.

Rusyanın təklifi ilə xarici işlər nazirlərinin qarşıda planlaşdırılan görüşündə konkret nəticə əldə olunmasa, müharibə qaçılmaz olacaq". Bu fikri axar.az-a açıqlamasında Rusyanın Ermənistən və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü planlaşdırması ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert sözügedən görüşün daha əvvəl baş tutmamasının əsas səbəbini Ermənistəndən görüb.

"Əslində xarici işlər nazirlərinin üçtərəflı görüşü dekabrda baş tutmalı idi. Ermənistəndən seçkiqabağı proses-



Sülhün tek alternativi -

müharibə... qapıda

Yaz-yay mövsümündə Qarabağa dair diplomatik səylərin yetərsizliyi acınacaqlı sonluğa gətirə bilər; nazirlərin sabahki Moskva görüşü prezidentlərin görüşünə vəsilə olacaqmı? **Ekspert:** "Bakının beynəlxalq idman yarışlarına ev sahibliyi eləməsi müharibəni yalnız ertələyə bilər..."

lər mürekkeb idi və məhz bu vəziyyət nəzərə alınaraq görüş təxire salındı. Bu məsələnin texniki tərefidir. O ki qaldı realliga, gündəlikdə real təkliflər hələ də ciy vəziyyətdədir. Ayndır ki, Ermənistən məsələni ele qoyur ki, danışqlar atəşkəs rejiminin bərpası ətrafında getsin və bundan sonra cəbhədə silahlı toqquşmalar baş vermesin. Ancaq Azərbaycan tərəfi bunuluna razı deyil. Rəsmi Bakı çalışır ki, bu məsələ ilə yanaşı, rayonların azad olunması və qəçqınların geri qayıtması da müzakirə olunsun. Əger qarşidakı görüsədə konstruktiv yanaşma olsa, yay aylarında cəbhədə gərginlik səngiyəcək. Çünkü şərtlər görə, tərəflər xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin görüşünə hazırlaşmalıdır. Konkret nəticə əldə olunmasa, onda hər şey gözləyə bilərik. Belə şəraitdə müharibə ehtimalları heç yaya da qalmayacaq, mayın sonu və ya iyunda da vəziyyət gərginləşə bilər".

Bu ehtimal gerçəkdən de ciddidir. Təkcə ona görə yox ki, sülhün əsas alternativi həmisi müharibədir. Ən əvvəl o sebəbə ki, Azərbaycan tərəfi işşal rejimi ilə sonsuzadək barışmaq niyyətində deyil. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib və edir. Onu da öz xarici işlər naziri Elmar Məmmədyarovun dilindən bəyan edib ki,

Rusiya istəsə, qısa zamanda sülh danışqlarında ciddi döñüşə nail olar, çünkü işgalçi Ermənistənə yeterli təsir imkanları malikdir. Rusiya rəhbərliyi isə deyildiyi kimi, buna tələsmir.

Bütün bunları nəzərə alan Azərbaycan tam haqlı olaraq, öz hərbi potensialını və döñüş qabiliyyətini artırmaqdə davam edir. O sırada ordumuz müharibə şəraitine yaxınlaşdırılmış hərbi təlimlərə arvəmir. Bəlli dir ki, Silahlı Qüvvərimizin 5 günlük genişmiqyaslı təlimlər təzəcə başa çatıb. Mayın 1-dən 5-dək isə Azərbaycanla Türkiye orta hərbi manevrlərə başlayır.

Azərbaycan paralel suretdə öz hərbi parkını daima yeniləməye çalışır. Bundan ötrü qardaş Türkiye ilə yanaşı, İsrail, Pakistan dövlətləri ilə hərbi və hərbi-texniki əməkdaşlığın dərinleşməsinə böyük diq-qət yetirilir.

Son zamanlar qardaş Türkiyənin Qarabağ məsələsində feallaşması xüsusi sevindiricidir. Ortaq hərbi təlimlər öz yerində, az önce Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarının birində demişdi ki, Türkiyənin təhlükəsizliyi Qafqazdan və Balkanlardan başlayır. Bu, həm də bir mesaj idi ki, Ankara Güney Qafqaza, Dağlıq Qarabağ məsələsinə də diqqəti artıracaq. Mayın 3-də isə Ərdoğan cəmi ayırmış fasılənən sonra tə-

zəden Rusiyaya gedəcək. Göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə tam israrlıdır və bunun üçün bütün variantlara əl atacaq. Ermənistən və qəyyumlari başa düşməlidir ki, Azərbaycan bölgədə irimiqyaslı müharibədən çəkinmır" - ekspert qeyd edib.

Q. Hüseynlinin sözlərinə görə, Azərbaycan ordusunun hər gün artan qüdrəti erməniləri və rusları müəyyən düşüncələr qərq edir, danışqlar prosesinin zəruriyini yenidən gündəmə getirir: "Türkiyənin bu yaxınlarda öz təhlükəsizliyinin Qafqazlardan başlamasını bildirməsi, əslinde Rusiyaya bir mesajdır. Azərbaycan hələ ki bir sira beynəlxalq yarışlara ev sahibliyi edir, yaya qədər müharibə ehtimalı yoxdur. Bu, o anlama gelir ki, danışqlar prosesi yaya qədər baş tuta bilər. Ancaq Ermənistən prosesdə yenə əvvəlki oyunları oynasa və Dağlıq Qarabağ kartını ön plana əksər, danışqlar prosesi yenidən pozulacaq. Bu zaman isə müharibə qaçılmaz olacaq".

Politoloğun sözlərinə görə, Rusiya ilə açıq surətdə danışqlar beynəlxalq protokol qaydalarına uyğun gəlməsə də, illeqlə şəraitdə, yəni gizli diplomatik kanallarla Bakı ilə Moskva arasında Qarabağa dair danışqlar aparılmaqdır. Növbəti raund danışqların nə ilə neticələnəcəyini isə qarşidakı aylarda görəcəyik.



İşgalçi ordu Qarabağda daha bir itki verdi

İşgalçi Ermənistən ordusu Qarabağdakı qoşunların təmas xəttində növbəti itkisini verib. Musavat.com erməni mediasına istinadən xəber verir ki, aprelin 24-də saat 17:50-də əsgər Narek Amayakoviç Arutyunyan ölümçül gülə yarası alaraq dünyasını dəyişib. 20 yaşlı erməni hərbi təmas xəttinin şərq istiqamətində məhv edilib.

1 00 ildən çoxdur ki, Amerika hərbi gücün ve döllərin hesabına dünya çapında dominant ölkədir. Amerikaya qarşı çıxanlar alternativ hərbi alyans ve valyuta yaratmağa can atırlar. 20-ci əsrin ortalarına qədər arxasında qızıl ehtiyatı dayanan ölkələrin valyutası daha etibarlı sayılırdı. Onda ABŞ dünyada olan qızıl ehtiyatlarının (SSRİ xaric) 70 faizini öz əlində cəmləmişdi. Düşünün ki, Almaniya və Niderland kimi ölkələr belə öz qızıl ehtiyatlarının bir hissəsini Amerikaya etibar etmişdi. Adıçəkilən ölkələr uzun illərdər ki, Amerikaya müvəqqəti saxlamağa verdikləri qızılları geri alı bilmirlər. Vaşington müxtəlif bəhanələrlə qızılları qaytarmaqdan imtina edir...



Gözə görünməz dollar imperiyası: ABŞ-in dünya gücü olmasının böyük sırları

Planeti “Amerika oxu” ətrafında fırlanmağa məcbur edən amillər və yaxın 30-40 ildə dəyişməyəcək faktorlar haqqında

zanc mənbəyinə çevrilib. Və hərbi gücə söykənən ABŞ bu qazançı kiməsə güzəştə getmək fikrində deyil.

Ancaq Amerikaya karşı çıxanlar var da. Bu sıradə Çin, Rusiya və İran öndə gedir. Bir vaxtlar Afrikada böyük nüfuzu olan Müəmmər Qəzzafi də bu sıradə yer alırdı. O, önce Liviyanın neftini dollara yox, avroya satmağa çalışdı. Bir arada ise arxasında qızıl ehtiyatları dayanan valyuta buraxmaq xəyalına düşdü. Amerika təbii ki, belə şeyləri

başışlamır. Müemmer Qəzzafi Don Kixot sayaq cəhdlərinə görə hədəfə çevrildi ve aradan götürüldü. Amma ABŞ qızıl üçbucaq hesab olunan Çin, Rusiya və İranla Liviya kimi davranışmaq gücündə deyil. Əlbəttə, Amerika siyasetçiləri bunun fərqindədir. Belə bir təhlükədən yayınmaq üçün mümkün olan bütün addımları atırlar. O da faktdır ki, Çin, Rusiya və İran dolları sixışdırmaq üçün bir yerdə, sinxron

hərəkət edir. Məsələn, 2014-cü ilde Rusiya ilə Çin arasında təbii qazla bağlı 400 miliard dollarlıq müqavilə imzalanıb. Həmin qaza görə Çin Rusiyaya ödənişi 30 il ərzində dollarla yox, rubl və yuanla ödəyəcək. 2014-cü ildə Vladimir Putin Krima səfəri zamanı belə bir bəyanat verdi ki, neftdən gelən dollar axınına söykənən sistem tarixə qovuşmalıdır: "Rusiya bir çox ölkələrlə ikitirəfli hesablaşmaları milli valyutalarla həyata keçirmek barədə müzakirələr aparır"...

Rusya nüfuz dairesinde saxladığı MDB ölkelerini de bu oyuna ceb etmeye çalışır. Rusyanın çağrısına səs verənlər arasında Qazaxıstan öndə gedir... İran da öz neft və qazını döllərə satmaq istəmir. Rəsmi Tehran məqsədli şəkildə dolların təsis dairesini kiçitməyə çalışır. Amma etiraf olunmalıdır ki, antidollar kampanyasına Çin liderlik edir. Bu ölkənin imkanları Rusiya və İranın imkanlarından

qat-qat üstündür. Elə bu səbəb dən de Çinin yeritdiyi siyasetə xüsusi diqqət yetirməyə dəyr. 2016-ci ilin oktyabrında Çin Xalq Respublikasının pul vahidi yuan Beynəlxalq Valyuta Fondu tərəfindən rəsmən ehtiyat valyutaya kimi tanındı. Valyuta bazarında ciddi dəyişiklik baş verdi. Beynəlxalq Valyuta Fondunda saxlanılan dollar 41.53%-lə birinci yerdə gəldirdi. İkinci yerdə isə 30.93% olmaqla, avro qərar tutmuşdu. Üçüncü yeri isə 10.93%-lə yuan qötürdü. Müvafiq

10.55% ile yuan goturdu. Muvafiq olaraq, dunyanın dörd terefində olan mərkəzi banklarının dəyiştiyati valyuta fondunda yu-anın olması tələbə çevrildi. Bu isə yuanın öz mövqelerini gücləndirməsinə getirib çıxardı.

Bir çox mütəxəssisler he-sab edir ki, yaxin 3-4 ilde dünya valyuta bazarında dollar-yuan tandemi dominant hala gələcək. Avro və Britaniya funt-sterlinqi təsir dairəsini sürətlə itirəcək.

Yuanın dünya çapında valyuta kimi belə bir uğur qazanması təsadüfi deyil və Çin dövlətinin yeritdiyi məqsədönlü siyasətin nəticəsidir. Çin demək olar ki, böyük-kicikliyindən asılı olmayaraq dünyanın eksər ölkələri ilə ikitirəfli müqavilələr imzalayıb. Və həmin müqavilələrdə yuanla bağlı xüsusi maddələr var. Bu baxımdan, Çinin Avropanı Birliyi ilə bağladığı müqavilə xüsusi önem daşıyır. 2013-cü ildə bu müqaviləyə əsasən 45 milyard avro yuana dəyişdirildi. Oxşar müqavilə Yaponiya, Cənubi Kore-ya...hətta Monqolustanla belə imzalandı.

- ABŞ-ın dəstəyi olmadan Çinə qarşı duruş getirmək mümkün deyil...

Ortada gözögürünməz döller imperiyası var. O imperiya Amerikanın hərbi gücünün hesabına Yer kürəsini öz oxu etrafında fırladır. Şübhəsiz ki, bu imperiya da nə vaxtsa iflasa uğrayacaq. Ancaq bu iflasın yaxın 30-40 ildə olacağı inandırıcı görünmür.

- Bir önemli meqam da var.
- Çin etrafında olan ölkələrlə, xüsusun Hindistan, Yaponiya, Vyetnamla ciddi ixtilaf içindədir.
- Birmənali olaraq rəsmi Pekinin tərəfində olan ölkə Şimalı Koreyadır. Rusiya ilə münasibətlərdə

de müyyen gerginlikler var. Çünkü hər iki ölkənin dövlət məraqları ciddi şəkildə fərqlidir. Fakt odur ki, Cinin etibarlı müttəfiqi yoxdur. Müttəfiq baxımından ABŞ-in imkanları xeyli zəngindir. Yaxın Şərqiñ neft və qazla zəngin olan sünni ərab ölkəleri Amerikanın yanındadır. Avropa Birliyi, Kanada, Avstraliya da həmcinin. Latin Amerikası da gərək məqamda Amerikanın yanında yer alacaq. Çünkü ortaç dini deyərləri paylaşırılar. İngilis dilinin dünyada dominant olması da Amerikanın xeyrinə işleyir. Onu da unutməq olmaz ki, ABŞ əhalisinin 50 milyon nəfərdən çoxu latin əsillidir ve ispan dilində danışır. İspan dili Amerikada faktiki ikinci dövlət dili statusundadır. Yüzlərlə ispan-dilli TV, radio və digər media qu-

rumlan fəaliyyətdədir...
Bu kimi amillərə söykənərək əminliklə demək olar ki, yunanın dolları üstələməsini xeyli gözləmək lazımlı gələcək... □ **Elvəni HƏSANI** i

E-mail newsletter

İslam Oyunlarında ölkə necə qorunacaq?

Ekspert: "Belə tədbirlər keçirilən zaman təhlükəsizlik organlarının ayrıca planı olur"

Bakıda keçiriləcək IV İsləm Həmrəyliyi oyunlarına sayılı günler qalıb. Rəsmi açıqlamalara görə, artıq oyunlarla bağlı hazırlıqlar yekunlaşdırılır. 12-22 may tarixləri arasında keçirilməsi planlaşdırılan bu idman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Məlum olduğu kimi, son zamanlar artıq Avropanın ən təhlükəsiz hesab edilən şəhərlərində bele terror hadisələri töredilir. Xüsusilə de terrorçuların əsasən Şərqi ölkələrinə bağlılığını nəzəre alırsaq, oyunları izləmək üçün ölkəyə gələn turistlərin arasında terror təşkilatları ilə əlaqəli şəxslər ola bilərmi? Ekstremal halların qarşısını almaq üçün nə edilmelidir?

na 57 ölkədən 6000-ə yaxın idmançı geləcək. Bütün bunların hamısına nəzarət etmək üçün təbbi ki, ilk olaraq idmançıların arasında onların təhlükəsizliyini təmin edən şəxslər də məsuliyyət daşıyırlar. Ümumiyyətə, qrup gelən zaman həmin qrupun özünün təhlükəsizliyini təmin etmək onları göndərən ölkənin üzərinə düşür. İkinci variant budur ki, həmin ölkələrlə qəbul edən ölkə-

Təhlükəsizlik üzrə ekspert
Arzu Nağıyev "Yeni Müsavat" a bildirib ki, bunun üçün bir neçə istiqamətdə təhlükəsizlik tədbirləri alınmalıdır: "Məlumdur ki, oyunlara bağlı Azerbayca-



də onu qeyd edə bilsək ki, həmin şəxslər Azərbaycana gəl-mədən önce onların haqqında bütün məlumatlar toplanır. Bunu-nun əsasında da yoxlama prosesi keçirilir. Diger tərəfdən həmin grupların vəsadıqları və

idman oyunlarının keçirildiyi yerlərdə də təhlükəsizlik təmin olunmalıdır. Bundan başqa, her hansı bir terror qorxusu və ya digər tehdid varsa, onların şəhərdə hərəket edəcəkləri marsrutlar üzrə də voxlama

prosesleri həyata keçirilmelidir. Tekcə qrupun özündə deyil, ümumiyyətlə, her bir rayon öz ərazisində yaşayan idmançıların və iştirakçıların təhlükəsizliyinə tam təminat vermelidir. Bundan başqa, idman qurğularının da ətrafında təhlükəsizlik zolağının yaradılması və içəridə təhlükəsizliyin təmin edilməsi vacibdir. Belə bir məqamda Azərbaycanın hüquq-mühafizə orqanlarında kimin üzərinə ne düşürse, həmin prosedurları tam şəkildə həyata keçirməlidirlər".

Ekspert bildirib ki, Azərbaycanda müharibə şəraitinin olduğunu heç zaman unutmaq lazımdır: “Unutmaq lazımdır ki, Azərbaycanda müharibə şəraitidir və Dağlıq Qarabağ münaqişəsi prioritet istiqamətdir. Buna görə də erməni terroru da başlıca məsələlərdən biri qədər nezəret olmalıdır. Son aylar DTX-nin əməliyyatlar keçirməsi, terrorun qarşısının alınması plan üzrə gedən məsələlədir. Lakin belə bir tədbirlər olan zaman bunun ayrıca planı olur və koordinatlı şəkildə həyata keçirilir. Yəni iki məsələ bir-birində fərqlidir”.

□ **ali RAIS**

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qondarma "erməni soyqırımı"nın 102 illiyi ilə bağlı 24 aprelədə ölkəsindəki erməni kilsəsinin başçısı Aram Ateşyanı göndərdiyi məktub bütün türk dünyasında, o cümlədən Azərbaycanda rezonans doğurub. Şübhəsiz ki, məktub birmənalı qarşılanmayıb.

Məktub barədə "Report" "Habertürk"ə istinadən xəbər verib.

"XX əsrin əvvəlində Osmanlı ərazisində həyatını itirən erməniləri bir daha yad edirəm. I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmet diləyirəm. Ölkəmizdəki erməni icmasının emin-amalılığı, təhlükəsizliyi və firavən yaşaması bizim üçün çox əhəmiyyətlidir. Erməni vətəndaşımızın özünü ikinci sort hiss etməsi tərəfimdən qəbul edilməzdirdi", - deyə, Türkiye prezidenti bildirib.

Bu məzmunlu məktubu doğru addım sayanlar da var, buna əks mövqəde olaraqlar da.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da müraciətin dolayısı ile əleyhinədir: "Bu faciə türklərin faciəsi olub və rusların silahları ilə silahlanan ermənilərin əli ilə törədilib. 2 milyondan artıq türk öz həyatını itirib. Ermənilər köçürüllüb, amma ölkənin bir tərəfindən digər tərəfinə sağ-salamat köçürüllüblər. Onların itkiləri türklərin itkisindən qat-qat az olub. Türk tarixinin ən ağır səhifələrindən biridir. O səhifə araşdırılmalıdır. Bu gün Anadoluda açılmış onurlarla toplu məzarlar var. Amma ermənilərin bir dənə də olsun ki, belə məzarları yoxdur. Türk vətəndaşları ola-ola ruslara kömək etdiklərinə görə ölkənin içərilərinə köçürüllüb-

lər. Mühərbi etmiş bir çox ölkələr bu təcrübədən keçiblər. Getdikcə ermənilər həmin dövrdeki itkilərinin sayını artırır və hətta milyondan çox olduğunu indi deyirlər, halbuki orada bu qədər erməni ölməyib. Amma Ərdoğanın indi milyonlarla Osmanlı vətəndaşının həyatını itirdiyini deməsini düzgün sayıram. Səhəri gün ermənilər Osmanlı vətəndaşı kimi deyil, milyonlarla erməninin ölüyüն deyecəklər və Ərdoğanın da bunu etiraf etdiyini bildirəcəklər. Ona görə bu, sürüşkən bir bəyanatdır. Daha dəqiq, nə qədər erməni və türkün həyatını itirdiyi deyilməlidir. Sübut olunmalıdır ki, ermənilər öz dövlətlərinə xeyanət etdiklərinə görə köç məcburi id. Mühərbi şəraitində hər kəs öz xəyanətinin cəzasını çəkir, burada türklərdə heç bir günah yoxdur. Bunlar aydınlaşmadığına görə sonda bu bəyanat bəzi problemlər yaradıb. Tərkəyə rəhbərinin ölkəsindəki ermənilərlər xoş münasibətlərin qurulması ilə bağlı dediklərini başa düşürəm, o dövrə bağılı hadisələre aydınlıq gətirmək niyyətini də anlaysıram. Lakin ermənilərin heç bir niyyətlərindən geri çəkilmədikləri göz öündədir. Anadolu torpaqlarının ermənilərin olduğunu deyirlər, "soyqırım" iddiasından geri çəkilmirlər. Ona görə bu gün belə məktublar yalnız problemlər yaradıb.

İ. Məhərət etmiş bir çox ölkələr bu təcrübədən keçiblər. Getdikcə ermənilər həmin dövrdeki itkilərinin sayını artırır və hətta milyondan çox olduğunu indi deyirlər, halbuki orada bu qədər erməni ölməyib. Amma Ərdoğanın indi milyonlarla Osmanlı vətəndaşının həyatını itirdiyini deməsini düzgün sayıram. Səhəri gün ermənilər Osmanlı vətəndaşı kimi deyil, milyonlarla erməninin ölüyüն deyecəklər və Ərdoğanın da bunu etiraf etdiyini bildirəcəklər. Ona görə bu, sürüşkən bir bəyanatdır. Daha dəqiq, nə qədər erməni və türkün həyatını itirdiyi deyilməlidir. Sübut olunmalıdır ki, ermənilər öz dövlətlərinə xeyanət etdiklərinə görə köç məcburi id. Mühərbi şəraitində hər kəs öz xəyanətinin cəzasını çəkir, burada türklərdə heç bir günah yoxdur. Bunlar aydınlaşmadığına görə sonda bu bəyanat bəzi problemlər yaradıb. Tərkəyə rəhbərinin ölkəsindəki ermənilərlər xoş münasibətlərin qurulması ilə bağlı dediklərini başa düşürəm, o dövrə bağılı hadisələre aydınlıq gətirmək niyyətini də anlaysıram. Lakin ermənilərin heç bir niyyətlərindən geri çəkilmədikləri göz öündədir. Anadolu torpaqlarının ermənilərin olduğunu deyirlər, "soyqırım" iddiasından geri çəkilmirlər. Ona görə bu gün belə məktublar yalnız problemlər yaradıb.

dir. Faktdır ki, I Dünya müharibəsində ölen ermənilər Osmanlı vətəndaşları olublar. Ümumiyyətlə, bu dünya müharibəsində hər millətdən kifayət qədər həlak olanlar vardi. Həm də diqqət ətsəniz görəsiniz ki, məktub "soyqırım" iddiasında olan Ermənistən rəhbərliyinə deyil, Türkiyədəki erməni kilsəsinin rəhbərinə ünvanlanıb. Yəni bu məsələni o məsələ ilə əlaqələndirmək qəti doğru deyil. İndi bele çıxır ki, sabah Ərdoğan 1-ci Dünya müharibəsində həlak olan albaniyalara, kürdlərə, ərəblərə, lazlırlarla başsağlığı versə, onları da satqın kimi tanıyır? Bir də Türkiyə dünya dövləti olmağa iddialıdır, odur ki, bele mənəvi məsələlərə artıq prosedur qayda kimi baxmaq lazımdır.

Türkiyə Cumhuriyyəti Osmanlı varisiyinə iddialı dövlətdir. Heç kim inkar etmir ki, Osmanlı dövründəki hadisələrdə ora vətəndaşları olan ermənilər ölməyib. "Soyqırım" tam ayri bir şeydir. Bu hadisələrdə günahlı ölenlər də var, günahsız da. Qarışılıq, fitnə-fəsad vaxtı canlarını itirən öz vətəndaşlarına başsağlığı vermək nə vaxtdan "soyqırımı" qəbul etmək sayılır? Bu amillərə görə məsələye başqa aspektən yanaşmaq daha doğrudur. Düzəndə, bu məsələdə bəzi siyasi amillər ola bilər, yəni daxildəki ermənilərə və xaricə hesablana bilər. Siyasetdə bu cür halların çox şahidi olur. Amma əsas mahiyyət bu ola bilmez".

□ Cavanşir Abbaslı



Bu addım dünyaya da hesablanıb. Amma unutmaq olmaz ki, dünyaya hesablanmış bu cür addımlarda öz ölkəni də pis vəziyyətə salmamalısan. İndiye qədər Türkiye dünyaya hesablanmış çox addımlar atıb. Lakin münasibət dəyişmiş. Öləkənin daxilində vətəndaş həm-

reyliyi qorunmalı, millətlə dövlət arasında birlik olmalıdır".

ƏĞ Partiya başqanı Tural Abbaslı isə bu məktuba siyasi don geyindirməyi doğru sayır: "Əslində bu başsağlığına xüsusi siyasi don geyindirmək doğru deyil. Bu hadisə daha çox insanı və mənəvi məsələ-

səsa vəsait nəzərdə tutulmayıb. Ona görə də mərkəzin göstəriyi xidmetlər artıq pulsudur. Həmin Tarif Şurası da göstərilən xidmetlərin, yəni imtahanların tariflərini təsdiq edib ki, filan tariflərə ali təhsil müəssisələrinə qəbul imtahani 40 manatdır, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahani 20 manatdır. Yəni bunu Tarif Şurası təsdiq edib. O şuranın təsdiq etdiyi qiymətlərə uyğun olaraq hər bir abituryent ödəniş edir. Ancaq prezidentin sərəncamına əsasən kim ki, imtahanda birinci dəfə iştirak edir, həmin şəxslərim imtahanda iştirak haqqı dövlət bütçəsinin vəsaiti əsasında həyata keçiriləcək. Əvvəl mərkəzi icra hakimiyyəti orqanı idik deyə, dövlət bütçəsində maliyyələşdirdik, indi publik hüquqi şəxs olduğumuz üçün DİM-in fəaliyyəti təmin olunur. Çox zaman bildirilir ki, təhsil elçətan olmalıdır, imtahanların pullu olması bunun qarşısını alır. Ancaq bu, doğru deyil. Çünkü ölkə prezidentinin sərəncamı var. Həmin sərəncama da əsasən cari ilin məzunları, yəni bu il və ötən illərdə bitirib imtahanda heç iştirak etməyənlərə ölkə prezidentinin sərəncamı, yəni imtahana girişin ödənişsiz olması aiddir".

"XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, müəyyənənəşdirilmiş bu vəsaitlər heç kimi qıcıqlandırılmamalıdır: "Dövlət imtahan Mərkəzi publik hüquqi şəxsik. Dövlət bütçəsinə baxsanız ki, bizim üçün han-

qurum vəsaitini özü formalasdırımdır. Bu qurum üçün artıq dövlət tərəfindən maliyyəleşmə prosesi yoxdur. Ona görə də o, özü üçün maliyyə imkanları axtarmalıdır. Bir şagirdin 10-11-ci siniflərə dərslərə getməmək üçün xərclənən vəsaiti, repetitorlara xərclədiyi vəsaiti heç kim dile gətirmir. Dövlət imtahan Mərkəzinin müəyyənənəşdiriliyi imtahanlarda iştirak və yaxud da sayıa giriş üçün çox kiçik vəsaiti hamı ajiotaja çevirib. Bunun nəşrləri, test kitabçıları çap olunmalıdır. 9-11-ci siniflərə buraxılış imtahanlarının keçirilməsi, monitorinqlər, qurumun saxlanılması, əmək haqları böyük xərclər aparır. Hesab edirəm ki, müəyyənənəşdirilmiş bu vəsait cəmiyyəti çox qıcıqlandırıbmamalıdır. Axi bu qurum cəmiyyətin reğbətini qazanmış bir qurumdur. Burada insanlar həmisi şəffaflıq, obyektivlik görübərlər. Men elə bilirdim ki, Dövlət imtahan Mərkəzinin özünü qoruması, saxlaması üçün könüllü olaraq kimlərə ortaya çıxacaq və maliyyə vəsaiti məsələsində kömək edəcək. Bu qurum öz intellektual mülkiyyəti ilə yanaşı, zəhmətinin dəyərini müəyyənənəşdirməlidir. Bu bütün dünyada belədir. Ona görə də hesab edirəm Dövlət imtahan Mərkəzinin müəyyənənəşdiriliyi vəsaitlər şagirdin imtahana qədərki vəsaitlərindən yüz dəfələrlə kiçikdir. Ona görə də bu şəkildə qıcıqlanmağa dəyməz".

□ Günel MANAFLİ

"Məleykə Abbaszadə Tarif Şurasının diktəsi ilə işləyir" iddiasına DİM-dən cavab gəldi

Xanlar Xanlarzadə: "Tarif Şurası göstərilən xidmətlərin, yəni imtahanların tariflərini təsdiqləyib"

Artıq məlumdur ki, Dövlət imtahan Mərkəzi (DIM) public bir qurum olub. Buna görə də bir çoxlarının narazılığına səbəb olsa da, imtahanlara giriş pullu elan edilib. Belə ki, Tarif (qiymət) Şurası 2017-ci ilin 6 mart tarixində DIM tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxaraq, 9 qrup üzrə təsnifatlaşdırılmış, imtahanın növündən asılı olaraq qiymətləri 10-100 manat arasında müəyyənənəşdirilib.

Gələn il isə DIM-in rəsmi saytındaki hansısa məlumatı yüksəmkən də pullu olacaq. Mərkəzin Direktorlər Şurasının sədri Məleykə Abbaszadə bilidir ki, bir ildən sonra DIM-in saytında yerləşdirilən bütün materialların yüklenməsi və istifadəsi pullu olacaq. Onun sözünlərinə görə, bu gün lazımi materialları saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: "Bir ildən sonra onların hamısı pullu olacaq. Çünkü həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarını çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər".

Təhsil ekspertinin iddialarına cavab verən DIM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, DIM publik şəxs



olduğu üçün artıq bütün xidmətlər pullu olacaq: "Əvvəl Teləbə Qəbulu üzrə Dövlət Komissiyası mərkəzi icra hakimiyyəti orqanı idi. Daha sonra ölkə prezidentinin fərmanı ilə Teləbə Qəbulu üzrə Dövlət Komissiyası leğv olundu ve aprelin 11-də Dövlət imtahan Mərkəzi yaradıldı. Bu qurum pubblik hüquqi şəxsdir. Dövlət bütçəsində Dövlət imtahan Mərkəzi üçün hansısa vəsait nəzərdə tutulmayıb. Yəni mərkəzi icra hakimiyyəti orqanı kimi TDQK dövlət bütçəsində maliyyələşirdi və keçirilən bütün imtahanlar, ümumiyyətə, TDQK-nin fəaliyyəti həmin bütçədən ayrılmış vəsait hesabına təmin olunurdu. Ancaq indi biz pubblik hüquqi şəxsik. Dövlət bütçəsinə baxsanız ki, bizim üçün han-

Tarkana 500 min qonorar söhbəti

Azərbaycanda rezonans doğurdu

Alim Qasımov: "Əgər bir söz desəm, təhlükəli olar"

Elza Seyidcahan: "Inanmiram ki, Tarkan o qiymətə gəlsin, gözümlə görməsəm, inanmaram"

Eldar Qasımov: "Tarkan əgər bunu tələb edirse, onda dəyər"

Murad Arif: "Tarkan 500 min deyirse..."

Türkiyənin məşhur müğənnisi Tarkan iyünün 23-də "Formula 1" yarışlarının açılış günü Bakıda konsert verəcək. Türkiye mətbuatında artıq müğənninin Bakı konsertində qazanacağı qonoranın məbləği də açıqlanıb. Məlumatə görə, bu konsertdən o, 500 min dollar qazanacaq.

Müğənni baş tutacaq yams paytaxtimizda təşkil konsertdə həm mahniları, olunan konsertlərdə iştirak həm də rəqsəri ilə xüsusi etmişdir. Zamanında program hazırlayıb. Türkiyəli adıçəkilən ulduzların da al-sənətçinin bu cür yüksək dəqi qonorar xeyli müzakirə miqdarda qonorar alacağı olunmuşdu.

ilə bağlı məsələ ictimaiyyət- Maraqlıdır, görəsən, də geniş müzakirə mövzusu Tarkan 500 minə dəyərmi? olub. Bəziləri sənətçinin heç Yerli sənətçilərdən kimlər də bu qədər qonorara layiq bu yarışlar üçün təşkil edilən olmadığını deyib, digərləri konsertə dəvətlidir və onlar isə onunla müqayisədə yerli çıxışları üçün nə qədər qonətçilərə lazımi dəyər ver- qonorar tələb edərildər?

Məsələ ilə bağlı ilk öncə Xatırladaq ki, ötən il ölkəmizdə "Formula 1" yarışları keçirilərkən dünya şöhrətli ulduzlar - Kris Braun, Enrike Iglesias və Farel Uil-

xalq artisti, dünya şöhrəti muğam ifaçısı Alim Qasımovun mövqeyini öyrən-məye çalışdıq. Xalq artisti konsertlərə dəvət alıb-al-

İzrail ənənəsi əsasında özəl tibbi sahədə 20 illik təcrübə!
XƏSTƏLİKDƏN ƏZAB ÇƏKƏN İNSANLARA ƏSASƏN KİŞİLƏRƏ!
DİQQƏT!!! AXIRINCI ŞANS!!!

Azərbaycanda və yaxud xaricdə diaqnozun təsdiqi və tam müalicəsi mümkün olmayıbsa, **doktor VAİZ SƏMƏDOV**, şəxsi tibbi metodikası ilə Sizin uğurlu və daha qarantili olaraq aşağıdakı xəstəliklərinizi keyfiyyətli müayinə və müalicə edə bilər.

- * Diaqnozu bilinməyən ağır hallar;
- * Xərçəngə şübhəli olan prostat düyünlü adenomasi. Prostatitlər; Qiperetrofiya və ya Atrofiya
- * Cinsi zəiflikdən tam impotensiyadək, marağın və aktların azalması;
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Sidikdə və ya spermada qan;
- * Spermənin azalması və itməsi;
- * Kişi cinsi orqanının birdən əyilməsi və balacalması;
- * Oğlan uşaqlarında cinsi orqanların (penisin və xayaların) inkişafdan qalması;
- * Hormonal və infeksiyon səbəbli sonsuzluq (kişi və qadılarda);
- * Tala-tala və hərtərəfli saçların tökülməsi;
- * Gecə-gündüz uşaq və böyükərləde sidik aktlarının pozulmaları; Enurez
- * 50 yaşdan sonra oynaqlarda və onurğada baş verən qeyri travmatik ağrılar və herəket çətinlikləri;
- * Psixo-nevroloji gərginlik, yuxusuzluq, qorxu, yaddaşın azalması və digər qəribə olan şikayətlər.
- * Zöhrəvi xəstiliklərdən sonra qalıqlar və ağırlaşmalar.

D-R V. Səmədovun əsas tibbi prinsipi - keyfiyyətli və təkrarsız müalicə aparmaq üçün xəstəliyin əsl və bütün səbəblərini aşkar etmək zəruridir.

Qəbulu yazılımaq və ünvanı öyrənmək üçün saat 11-dən 23-ə dək, (050) 213-88-05 nömrəsinə, d-r Vaiz Səmədova zəng etmək olar. Qəbul növbə ilə hər gün saat 12-dən sonra başlayır.

Adətən mən bu cür məsələlərdə Rusiya ilə müqayisə edirəm. Məsələn, tutaq ki, Rusiyada Riki Martini və Kirkorov çağırılsalar təbii ki, Kirkorovun qonorarı 10-20 dəfə az olacaq. Yəni əcnəbi artıq yerli artistlərdən daha bahalı olur və bu təbiidir.



mayacağını hələ dəqiq bil-mədiyini dedi: "Dəvət olub-olmayacağı ilə bağlı hələ ki dəqiq bilmirəm. Tar-kanın bu qiymətə dəymeyini isə deyə bilmərəm. Əgər mən söz desəm, təhlükəli olar. Xahiş edirəm bu işlər-də məni sərbəst buraxın".

"Eurovision-2011" mahnı yarışmasının qalibi Eldar Qasımov isə qeyd et-di ki, Tarkan əgər bunu tə-ləb edisə, onda dəyər:

"Ümumiyyətə, bir neçə ay

mən öz sənətim və iştirak

edəcəyim tədbirlər, fəali-yetimlə bağlı hələ ki heç bir

acıqlama verməyəcəm.

Tarkanın bu qədər qonorar

almasına gəldikdə isə mən

bunu şəhər edə bilmərəm.

Amma hər bir sənətçinin

özünəməxsus qonorarı var.

Və bu qonorarı ya qəbul

edirsən, ya da etmirsən.

Mənə, əgər bunu tələb

edirsə, onda dəyər".

Bəstəkar-müğənni Elza

Seyidcahan isə Tarkanın bu

qədər qonorar alacağına

inanmadığını dedi: "Gözüm-

le görməsəm, inanmaram.

Inanmiram ki, o qiymətə gel-

sin. Bu yalan sözdür. Hansı

Müğənni Günay İbrahimli oyunlarla bağlı keçiriləcək konsertlərə dəvətlə olmadığı-nı açıqladı: "Dəvətlə deyiləm. Amma dövlət tədbirlərində iş-

trik edirəm, bacardığım qə-

dər hamısında olmağa çalışı-

ram. Tarkanın öz qonorarı

var. Və bu qonorara uyğun

olaraq hər bir ölkədə konsert

programı ilə çıxış edir. Biz tə-

rəfdən rasmi təsdiqlənməyib,

amma Türkiye mətbuatı iddia

edir ki, 500 min avroya Bakı-

da çıxış edəcək. Tarkan özü-

nü təsdiqləmiş bir müğənni-

dir, Azərbaycanda da onu

sevirlər. Mənə, elə onlar

üçün də bir şans olacaq".

Aparıcı, bəstəkar və mü-

ğənni Murad Arif isə mövzu-

ya bu cür şəhər bildirdi: "Sə-

nətçilərin, o cümlədən Tar-

kanın, Kənan Doğulunun və

digerlərinin qiymətləri haq-

da məlumatım yoxdur. Bizim

sənətçilərimizə gəldikdə isə

onlar hansı qonorarı tələb

edirlərə, onu da verirlər.

□ Xalidə GƏRAY

Elan

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Sarıev Elxan Ələsgər oğlunun adına olan tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Həqiqət kəsə sərr deyil ki, son illər ölkəmizə gələn turistlər esasən müsəlman ölkələrindəndir. İrandan, Birləşmiş Ərəb Əmirliliklərindən, Kəveytəndən... Və bu zaman da halal turizm anlayışı meydana gəlir. Dünyanın bir çox turizm mərkəzlərində bu anlayış var, inanchı insanlar bu turizm növüne üstünlük verir. Və bunun da xüsusi səbəbləri var. Bu haqda bir qədər sonra...

Ölkəyə gələn müsəlman turistlərin sayı günü-gündən artırısa...

Ondan önce isə rəqəmlər haqda. 2015-ci ille müqayisədə 2016-ci ildə Azerbaycana lərdən 2 defə, Kəveytəndən 3,2 defə, Qətərdən 5,5 defə, Səudiyyə Ərəbistanından ve Omandan 10 defə, Birləşmiş Ərəb Əmirliliklərindən 22 defə, İraqdan 30 defə çox turist gəlib. 2016-ci ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 defə çox turist gəlib. Bu ilin mart ayında Novruz bayramı münasibətə ilə İrandan gələn turistlərin sayı 70 minədək artıb.

Azerbaycanda yeni halal turizm standartı yaradılıb. Bu barədə jurnalistlər Mədəniyyət və Turizm Nazirliyinin sektor müdürü Mahir Qəhrəmanov məlumat verib. Bildirib ki, prezidentin imzaladığı sənədlərlə dünyada mövcud olan halal turizm normalarına cavab verən standartın yaradılması tapşırılıb. Bununla mehmanxanalarda müasir teleblərə cavab verən standartın Azerbaycana getirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2016-ci ildə körfəz ölkələrindən və digər müsəlman dövlətlərden gələn turistlərə viza qaydalarının sadələşdirilməsi ilə onların sayında atrim müşahidə olunub. 2015-ci ildə 13 müsəlman ölkəsindən 27 min turist gəlib. 2016-ci ildə isə bu rəqəm 157 minə çatıb.

M.Qəhrəmanovun sözlerinə görə, Birləşmir Ərəb Əmirliliklərindən 2015-ci ildə 2 700 xarici vətəndaş gelmişdi, 2016-ci ildə bu rəqəm 57 mindən çox olub.

"Müsəlman turistlərin Azerbaycana marağının artması tələb edir ki, halal standartı tətbiq edək. Burada mehmanxanalarda qiblənin istiqamətinin göstərilməsi, Quranın olması, namaz otaqlarının qurulması, müsəlman məşəti üçün, onların təleblərini ödəyəcək bütün təleblər ortaya qoyulur. Eləcə də onların halal yeməklər yeməsi təmin olunmalıdır".

"May ayında Bakıda keçiriləcək IV İslam Həmreyliyi Oyunları öncəsi müsəlman ölkələrindən gözənlənən turist axını Azerbaycanda halal turizm sahəsinin tətbiqini zəruri edir".

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə



Halal turizmin sərtifikasiya, cəndələz...

Azerbaycana müsəlman turist axını ilə halal hotellərin də sayı artacaq

Dövlət Komitəsinin rəsmisi Namiq Tağıyev

"Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tələblərinə həsr olunan seminarda deyib. O bildirib ki, sözügedən standart halal xidmet göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, hotellər, motellər və digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi"ni əhatə edir: "Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərə uyğun olaraq yaşayışı, qidalanması və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sərə tələblər öz əksini tapıb. Belə ki, tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz eti istifadə olunmur, yalnız halal prinsiplərə uyğun olmaq istəyirsənsə..."

sertifikat al

Arayış üçün xatırladıq ki, turizm industriyasında bu, yeniliklər üçün sayılır. İslami inanca və qaydalara uyğun şəkilde tətil keçirmek isteyənlər üçün ortaya çıxıb. Bu cür hotellərde və tətil müəssisələrində qadınlar və kişilər üçün ayrı hovuz və çimərliliklər olur. SPA mərkəzləri də qadınlarla və kişilərə görə ayrırlar. Alkollu içkilər verilmir. Bütün qı-

da və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilər üçün orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliliklər işıqlandırılır.

Bəə-də Dubay, Misirdə Şarm-Əl-Şeyx, Malayziyada Kuala Lumpur, İndoneziyada Bali kimi şəhərlərdə də halal turizm inkişaf etməkdədir. Halal turizmə məşğul olan hotellər kütləvi turist gələn şəhərlərdə deyil, daha az turist gələn bölgələrdə olur.

Halal turizmə məşğul olmaq istəyən hotellər xüsusi sertifikat almırlar. Belə sertifikatların verilməsi üçün hotellər yoxlanılır, yeməklərinin halal olması, qadın-kishi hovuzlarının, SPA, fitnes, masaj, gözəllik salonlarının ayrı olmasına xüsusi fikir verirlər.

Bütün bu kriteriyalara cavab verən hotellərə sertifikat verilir. Hətta eə lyuks hotellər var ki, onlarda neinki qadın və kişilərə xidmet göstərən ayrı sahələr var, her bir ailə üçün xidmet göstərən sahələr də var. Həmin hotellərin hovuzu, fitnesi və s. hər biri ailələr üzrə fəaliyyət göstərir.

Bu hotellərə gələn qadınlar bikini yox, haşema geyinirlər

Bundan başqa, bəzi tətil qadınlar bikini və ya mayo tərzindəki bədənin bəzi yerlərini göstərən çimərlilik geyimlərindən istifadə etmir. Onlar haşema adlanan, inanchı qadınlar üçün nəzərdə tutulan çimərlilik geyimi geyinirlər. Ailənin qadın və kişi üzvlərinin birlikdə istirahət etdiyi qarşıq çimərliliklər də var. Bütün bu yer-

mərliliklərə yanaşı, sərf qadınlar üçün, bayırdan görünməyəcək şekilde hasarlanmış çimərliliklər də tikilib. Qadınlar onlar üçün hazırlanan qapalı çimərliliklərə geyimlə bağlı hər hansı qayda-qanuna əməl etmək məcburiyyətində deyillər. Yeni əgər bu çimərlilik sərf inancı qadınlar üçündürse və kenardan da görünmürse, onlar bikini və ya mayodan istifadə edə bilirlər.

Bütün əyləncələr namaz saatları nəzərə alınaraq keçirilir

Yay tətili demək eyni zamanda əyləncə deməkdir. Halal hotellərdə də əyləncə

le, Uludağ və Anamur da siyahida özünə yer tapan bölgələrdəndir. Bu hoteller öz iş prinsiplərini təsdiqləmək üçün halal turizm sertifikatı almalıdır. Türkiyədə halal tətil seçən müştərilərin böyük əksəriyyətini yerli turistlər təşkil etse də, Danimarka, Fransa, Almaniya kimi Avropa və əreb ölkələrdən də gələn müştərilər olur. Bu müştərilərin bir gecə üçün ödədiyi məbləğ 35-500 dollar arasında deyilir. Təbii ki, hotelin ilduzlarının sayı, orda müştəriyə verilən xidmət və seçimlər də qiymətdə müüm rol oynayır.

Azerbaycanda hotellərə bağlı rəsmi qaydada halal standartı tətbiq edilmir. Amma Bakıda bir neçə hotel var ki, rəsmi qaydada halal standartı olmasa da, özü təyin etdiyi qaydalar əsasında halal xidmətlər təklif edir. Hazırda Bakıda bu tipli 3 hotel fəaliyyət göstərir. "Premier Old Gate" hoteli İçərişəhərdə, "Premier Expo" "Nərimanov" metrossunun yaxınlığında, "Premier Hotel" isə Gənclikdə yerləşir. Hotellər qrupundan fins.az-a verilən məlumatda göre, Bakıda fəaliyyət göstərən halal hotellər bir neçə xüsusiyyətinə görə adı hotellərdən fərqlənir. İslAMDAN dıq-qət yetirilən əsas məsələlərdən biri qidakar ki, hotel təqdim etdiyi yemək çeşidlərinin halal olmasına önem verir. Alınan et və toyuq məhsulları halal qaydada kəsim aparılan "Qoç Ət" dən, digər kənd təsərrüfatı və süd məhsulları isə "Saf Qida"dan alınır. Bundan əlavə, istixanalarda deyil, kəndlərdə yetişdirilən tərəvəzler sıfır edilərək getirilir. Hotelin restoranında milli yeməklərə yanaşı, Avropa mətbəxine aid yeməklər də təqdim edilir. Bu yeməklər də halal etdən hazırlanır. Hotelər qrupundan bildirilib ki, halal qaydalarla əsasən fəaliyyət göstərən 3 hotel həm də ailəvi müştərilər üçün nəzərdə tutulub. Diger hotellərdən fərqli olaraq rəsmi və ya dini nüaghə sanədi olmayan müştərilər hotelə qəbul edilmir.

Əsas məsələlərdən biri isə təbii ki, spirtli içkilərdir. Hotellərin restoranlarında və mini-barlarda spirtli içkilər qadağan edilib. Hətta burada "hacı pivəsi" də satılmır. Hotel rehberliyindən bildirilib ki, halallıq normalarına tam riayət edilməsi üçün hər ehtimala qarşı bu içkilər də satılmış. Müştərilərə yalnız qazlı sular, şirələr, çay və kofe təklif edilir. Hotellər nömrələrində ibadət etmek üçün şərait yaradılıb. Belə ki, nömrələrdə ibadət üçün cənamaz və möhürlər qoyulub.

□ Sevinc TELMANQIZI



lərde qonaqların ibadətlərini yerinə yetirmələri üçün məscidlər də var.

İslami hotellər Türkiyədə yeni konsepsiya sayılada, sürətlə yayılır. Dünyada bu sayaq hotellərin sayı 400 olsada, Türkiyədə bu rəqəm 150-ni ötmür. Türkiyədə ilk belə hotel 1995-ci ildə açılıb. Əvvəller ölkə xaricində yaşayışın tələblərə uyğun olaraq tətbiq edilir. Yəni müştəri həm əyləncəsindən, həm də dini borcundan qalmır.


Türkiyədəki statistik məlumatlara göre, hazırda Çeşme bölgəsi İslami tətilin ən populyar olduğu turizm bölgəsidir. Çünkü burda söyügedən təyinat üzrə 7 hotel fəaliyyət göstərir. Nevşehir, Bodrum, Afyon, Selçuk, Kumluca, Fethiye, Side, Didim, Ankara, İstanbul, Altınluk, Kuşadası, Kütahya, Şile, Manyas, Kaş, Erdek, Denizli, Akçakoca, Sakarya, Kerpe, Kartepə, Edremit, Çanakkala-



ÜSAVAT

Son səhifə

N 87 (6701) 26 aprel 2017



Dünyanın ən yaraşlı məhbusunu Londona buraxmadılar

Amerikalı Ceremi Miks 2014-cü ilde "dünyanın ən yaraşlı məhbusu" olaraq tanınmışdı. Onu bugündə London aeroportunda saxlayaraq, deportasiya ediblər. Bu barədə lenta.ru saytı xəbər verir. 32 yaşlı Miks 2016-cı ildə türmədən çıxandan sonra model olub. Bu dəfə isə Britaniyanın paytaxtına çekişlər üçün gəlib. Onun meneceri Jim Cordon isə deyib ki, model olduqca qəmgin idi. Polis onu sərhəddə saxlayıb və Nyu-Yorka geri qaytarıb. Cereminin uçuş üçün bütün lazımı sənədləri olsa da, onun saxlanılma səbəbi bilinmir. Miks özü Nyu-Yorka geri qayıtsa da, onun arvadı və meneceri Londonda qalıb. Alınmayan çekişlər və ümumən Miksin gələcək planları ilə bağlı hər hansı məlumat verilmir. Miks 2014-cü ildə populyarlıq qazanıb. Onu qanunsuz silah daşımağa görə saxlayıblar və şəklini Kaliforniya polisinin facebook səhifəsində paylaşılırlar. Sosial şəbəkə istifadəçiləri aktiv şəkildə bu fotonu yayıblar və onun populyarlıq qazmasına nail olublar. Onu 27 ay müddətinə azadlıqdan məhrum etmişdilər. Nəticə etibarilə gənc məhbus 2016-cı ilin yazısında azadlığa buraxılıb və dərhal "White Cross Management" firması ilə müqavilə bağlayıb.

İctimai ayaqyolunun damında özündə ev qurdı, polis qovdu

Yaponianın Usuki şəhərində bir neçə il boyunca ictimai ayaqyolunda gizlənən kişi tutulub. Bu barədə BBC News xəbər verib. Kişi özünə ayaqyolunun çox çətin çatımlı olan çardağında ev qurub. Bunu isə ustalarдан biri görüb. Məlum olub ki, kişi ora 50 santimetrik dar bir yerdən yol tapıb. Çardağa baxış keçirən dövlət qulluqçusu iddia edib ki, kişi orda təmizlik qaydalarına riayət edib. Söyügedən hücrədə qaz plitəsi, elektrik plitəsi, geyim və içi sidik dolu bir neçə butulkaya təpib. Yapon kişi polisə etiraf edib ki, ictimai ayaqyolunda 3 il əvvəl mə-



kunlaşış. Dediyyine görə, ondan əvvəl də orda başqası yaşıyib. Hüquq-mühafizə orqanları Usukinin bu etirafından sonra şəhərdəki bütün ictimai ayaqyollarını axta-

riblər və orada heç kimin yaşımadığını müəyyən ediblər. Yanvar ayında isə məlum olmuşdu ki, bir qadın səkkiz il boyunca Singapur aeroportunda yaşayış.

Dünyanın ən kök qadını yalançıların əlinə düşüb



Misirlı Şayma Salim bacısı Eman Ahmedyi piylənmədən müalicə edən həkimləri yalançılaşdırıqda ittiham edib. Eman dünyanın ən ağır çəkili qadını sayılır. Bu barədə lenta.ru saytı "Hindustan Times" a istinadən xəbər verir. Salim deyir ki, onun bu qənaətini xəstəxana işçiləri də təsdiqləyir. Çünkü Eman çəkisindən azaldı bilməyib. "O, çox xəstədir. On gün bundan önce onun trombozuvardı. Bura düzəndən bəri ikinci belə haldır ki, başına gəlir".

Onun dediyine görə, edir: "Bacımı ona görə əmək Eman artıq ay yarımdır ki, liyat etdilər ki, bütün insan kritik durumdadır. Salim he-sab edir ki, bacısını müalicə edən hindli həkimləri indi ancaq özünüreklam və mətbuatdakı hay-küy narahat Muffazal Lakdavalala itti-

hamları rədd edib. O iddia edir ki, trombozlar olmayıb. Emanın çəkisi isə həkimlərin müdaxiləsinə qədər 500 kilo idi, amma müdaxilədən sonra kifayət qədər azaldı və hazırda o, 171 kilodur. Aprelin əvvəlində həkimlər iddia etdilər ki, qadın iki aya 250 kilo atıb. Lakdava həmin vaxt deyirdi ki, qadının çəkisinin azalması ilə onun səhəheti də xeyli yaxşılaşıb. Belə ki, ürəyi daha yaxşı işləyir, böyrəyi daha da funksionaldır. Xəstəxana qadının əllil arabasındaki fotolarını 18 aprelər yeməşdi.

Fevral ayında Eman Ahmedyi piylənmədən müalicə üçün hind xəstəxanasına aparılırlar. Martin əvvəlində onu əməliyyat ediblər. Hindistana gedənə qədər 36 yaşlı misirli qadın son 20 ilde artıq çəkisine görə öz öz üzərinə götürən cərrah tərk etmirdi.



QOÇ - Heç nədən narahat olmayın. İrade-niz hesabına özünüzü da-xilən rahatlayın. Ulduzlar nahardan sonra sevindi-rici xəbərlər, perspektivli təkliflər alacağınızı bildi-rir.

BUĞA - Yersiz lovgalıq, acidillilik etmək sənə yarışır. Hətta belə bir təqvimdə sət zaraflara da yol verməməlisiniz. Hər bir məsə-ləyə ciddi yanaşın. Sevdiyiniz adamları xoş-hal edin.

ƏKİZLƏR - Yalnız öz mənafələrinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdəleşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.

XƏRÇƏNG - Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınzı kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım göz-lənilir.

ŞİR - Nahara qədər fəaliyyətlə bağlı bütünlükdən yararlanıb. Hətta belə bir təqvimdə sət zaraflara da yol verməməlisiniz. Sonrakı müddədə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.

QIZ - Ümumi halsizlığını nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünkü səhhətinizdə baş qaldıran xoşagəlməzliliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət yetirin.

TƏRƏZİ - Aktiv gündür. Nə qədər çətin ol-sa da, ağıllı risk edib öz perspektivlərinizə ya-xınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.

ƏQRƏB - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə, bu, heç kimə uğur gətirmir. Dəməli, usanmamalı, yalnız əzmkarlılığını artırılmalıdır. Çünkü indi sizin ən enerjili vaxtnızdır.

OXATAN - Neçə gündür ulduzlar əsəbi görkəm alıǵınızı bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.

ÖGLAQ - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi tələyinizdə təkan olsun. Yaxşı olar ki, xırda mə-iş problemlərini kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.

SUTÖKƏN - Kosmik ahəng gün ərzində varlanma ehtimalınızı yüksək olmasına göstərir. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayı. Səhhətinizi qoruyun.

BALIQLAR - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliyinizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdırıb bilərsiniz. Səbəbsiz məsələlərə görə əsəblərinizi korlamayın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Yatan atasına məkiyaj çəkdi, bütün dünya tamaşa etdi

Amerikanı Arizona statının sakini olan bir qadın maraqlı bir video paylaşış. O, twitter səhifəsində yatan atasına necə məkiyaj çəkdiyini paylaşış. Rolik internetə 16 aprelər yüklənib. 9 gün boyunca klip 8 minə yaxın layk, 6 min retvit toplayıb. Qız atasına olduqca ağır məkiyaj çəkib. Bir neçə qat tonal krem, pudra, ənlilik, kirşan... Son nöticədə qaradərilə atlasi olduqca ağır məkiyajlı bir qadına bənzəyib. Kişi yuxudur duradı isə qızının onu niyə videoya çəkdiyini anlamayıb. Bundan başqa, gözlerine çəkilən məkiyaj göz qapaqlarını qaldırmağa mane olub.

Səhifəni hazırladı: SELCAN



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU
Lisenziya N: B 114
SAYI: 5.100